

TEST: 0512#01#Y15#01

Test	0512#01#Y15#01
Fənn	0512 - Beynəlxalq münasibətlər tarixi - 4
Təsviri	[Təsviri]
Müəllif	Aslanova G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	42
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01 01

Ad	01 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir beynəlxalq münasibətlər fənni hansı elmlər qrupuna daxildir: (Çəki: 1)

- texniki
- dəqiq
- ictimai
- tibb
- təbiət

Sual: Müasir beynəlxalq münasibətlər elminin yaranma tarixi: (Çəki: 1)

- 1919
- 1870

-
- 1900
 - 1905
 - 1898
-

Sual: Beynəlxalq münasibətlərə bağlı ilk yazılı mənbə: (Çəki: 1)

- Fukididin əsəri
 - Hobssun əsəri
 - Tusinin əsəri
 - Kardozanın əsəri
 - Aronun əsəri
-

Sual: İlk dəfə suveren siyasi vahidlər arasında münasibətlər haqqında məlumat verir: (Çəki: 1)

- Korani
 - Morqentau
 - Fukidid
 - Kolar
 - Puarye
-

Sual: Beynəlxalq münasibətlər elminin vətəni hansı dövlət hesab olunur? (Çəki: 1)

- SSRİ
 - Böyük Britaniya
 - ABŞ
 - Fransa
 - Çin
-

Sual: Azərbaycanda beynəlxalq münasibətlər elmi nə zamandan təşəkkül tapmağa başladı? (Çəki: 1)

- SSRİ dağılıqlıdan sonra
 - II dünya müharibəsi illərində
 - 2000-ci ildən bəri
 - Bakı Dövlət Universiteti təsis edilməsi ilə
 - Azərbaycan BMT-yə üzv qəbul olunduqdan sonra
-

Sual: Beynəlxalq münasibətlərə dair ilk yazılı mənbələrdən biri hesab olunur: (Çəki: 1)

- Fukididin «Peloponnes müharibələri tarixi»
 - Makiavellinin «Hökmdar» əsəri
 - Z.Bjezinskinin «Böyük Şahmat lövhəsi» əsəri
 - Şarl Lui Monteskyenin «Qanunların ruhu» əsəri
 - cavab variantlarının heç biri düz deyil
-

Sual: Qloballaşma prosesi nə zamandan sürətlənməyə başlandı? (Çəki: 1)

- Soyuq müharibənin gedişində
- XX əsrin əvvəllərində
- XX əsrin 90-cı illərində

-
- Müstəmləkəcilik sisteminin dağılmasında sonra
 - XX əsrin 80-ci illərində
-

Sual: "Vyana deklorasiyası" qəbul edilmişdir: (Çəki: 1)

- 1992
 - 1980
 - 1999
 - 1987
 - 1972
-

Sual: "İntifada" hansı ölkənin azadlıq hərəkatıdır? (Çəki: 1)

- Misir
 - Fələstin
 - Əlcəzair
 - Liviya
 - Livan
-

Sual: Türkiyə Respublikası üzvü deyil: (Çəki: 1)

- NATO
 - Avropa Şurası
 - Qara Dəniz hövzəsi ölkələri birlüyü
 - İƏT
 - Avropa Birliyi
-

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qloballaşma prosesinin fənnin əsaslarına təsiri: (Çəki: 1)

- təsiri olmamışdır
 - fənnin əsaslarına təsir etmişdi
 - dövrün yenilikləri təsir imkanlarına malik deyil
 - fənnin əsasları dəyişməz qalmışdı
 - nisbi dərəcədə təsir etmişdi
-

Sual: Beynəlxalq münasibətlərlə bağlı mövcud dünyagörüşü kökündən dəyişdi: (Çəki: 1)

- Edvard Karrın əsəri
- Reynhold Niburun əsəri
- Hans Morgentaunun əsəri

- Tomas Hobssun əsəri
 - Nikolo Makiavellinin əsəri
-

Sual: Siyasi realizm cərəyanına görə: (Çəki: 1)

- cərəyanın əsas subyektləri milli dövlətlər sayılmır
 - hər bir subyekt öz gücünə görə maraqlarını təmin edir
 - dövlətlərin fərdi milli maraqları nəzərə alınmır
 - yaranmış problemlərin böyük dövlətlərin imkanlarından kənar olması
 - siyasi realizm elmi dairələrin diqqət mərkəzində olmamışdır
-

Sual: Beynəlxalq münasibətlərin əsasını nə təşkil edir? (Çəki: 1)

- Dünyanın maddi və mənəvi faktorları və onların subyektləri arasında münasibətlər
 - Dünya siyasetinə təsir göstərən informasiya, maliyyə, kommunikasiya, miqrasiya və s. proseslər
 - Beynəlxalq aləmdə qərarların qəbul olunması, əməkdaşlıq, danışıqlar, konfliktlər və s. proseslər
 - Ölkələrdaxili və ölkələrarası münasibətlərə təsir göstərən faktorlar, hadisələr, normalar, proseslər, onlar arasındaki əlaqə və bağlılıq və s.
 - Dövlətlərarası qarşılıqlı siyasi və diplomatik münasibətlər
-

Sual: Aşağıdakılardan biri beynəlxalq münasibətlər elminin əsas tərkib hissələri sırasına aid deyil: (Çəki: 1)

- Beynəlxalq münasibətlər sisteminin formalaşması, inkişafı və diplomatiya tarixi
 - Beynəlxalq münasibətlər nəzərriyəsi
 - Geosiyasət
 - Beynəlxalq münasibətlərin iqtisadi, elmi, mədəni əsasları
 - Beynəlxalq münasibətlər və müasir dünya siyasəti
-

Sual: Hansı cərəyan beynəlxalq münasibətlərin hərəkətverici qüvvəsi kimi sinfi qeyri-bərabərliyi, istismarı görür: (Çəki: 1)

- postmodernizm
 - Neomarksizm
 - postklassik
 - liberal idealizm
 - qlobal sistem
-

BÖLMƏ: 01 03

Ad	01 03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq münasibətlərin obyekt və predmetləri sırasına daxil deyil: (Çəki: 1)

- dünyanın maddi və mənəvi faktorları
 - dövlətlərarası diplomatik, sosial, mədəni, elmi münasibətlər
 - beynəlxalq aləmdə qərarların qəbul olunması, əməkdaşlıq, danışıqlar
 - dünya siyasetinə təsir göstərən informasiya, maliyyə, miqrasiya və s. proseslər
 - mərkəz dövlətlərinin integrasiyasının güclənməsi
-

Sual: Beynəlxalq münasibətlər nəzəriyyəsinin əsasını qoymuşlar: 1. E.Karr 2.

N.Morgentau 3. D.İston 4. P.Suzi 5. R.Aron (Çəki: 1)

- 1,3,5
 - 2,4,5
 - 1,2,5
 - 2,3,4
 - 3,4,5
-

Sual: Postmodernizm cərəyanının nümayəndələri: 1. C.Derian 2. D.İston 3. M.Uolser 4.

C.Metyuz 5. R.Şapiro (Çəki: 1)

- 1,2,3
 - 2,4,5
 - 2,3,4
 - 1,3,5
 - 3,4,5
-

Sual: Hansı cərəyana görə bəşəriyyətin inkişafı yalnız «Vahid norma, vahid qanun, vahid ümumdünya hökuməti» kimi dəyərlərlə bağlıdır: (Çəki: 1)

- neomarksizm
 - postklassik
 - postmodernizm
 - liberal idealizm
 - marksizm
-

BÖLMƏ: 02 01

Ad	02 01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Vestfal sisteminin yaranması: (Çəki: 1)

- 1215
- 1446
- 1648

-
- 1815
 - 1762
-

Sual: Diplomatik münasibətlər tarixinin ikinci dövrü əhatə edir: (Çəki: 1)

- 1546-1612
 - 1648-1917
 - 1864-1877
 - 1883-1891
 - 1899-1902
-

Sual: Diplomatik münasibətlər tarixinin üçüncü dövrü əhatə edir: (Çəki: 1)

- 1905-1914
 - 1923-1930
 - 1917-1945
 - 1933-1940
 - 1939-1941
-

Sual: Diplomatik münasibətlər tarixinin dördüncü dövrü əhatə edir: (Çəki: 1)

- 1941-1960
 - 1943-1950
 - 1950-1965
 - 1945-1991
 - 1944-1958
-

Sual: Milli dövlət anlayışının mahiyyətinə gətirilən prinsiplərə aid deyil: (Çəki: 1)

- ərazi
 - bu ərazidə kompakt yaşayan əhali
 - yeni münasibətlərə qoşulmaq
 - legitim hakimiyyət
 - başqa dövlətlər tərəfindən tanınma
-

Sual: Vyana sisteminin yaranma tarixi: (Çəki: 1)

- 1712
 - 1860
 - 1815
 - 1762
 - 1899
-

Sual: «Vyana sistemi»nin əsas istinad sənədi: (Çəki: 1)

- Vyana sistemi Vestfal sisteminiə son qoymuşdu
 - əsas istinad sənədi Vestfal müqaviləsi olmuşdur
 - işğal nəticəsində Fransa işğal torpaqlarından çekilməmişdi
 - dövlətlərin hüquqları və bütövlüyü təmin edilməmişdi
 - vahid təhlükə qarşısında birlik nümayiş etdirilməmişdi
-

Sual: Müstəmləkələrin yenidən bölüşdürülməsi siyasetinin səbəbləri: (Çəki: 1)

- imperializm dövründə dövlətlərin qeyri-bərabər iqtisadi inkişafının nəticələri
 - müstəmləkəçiliyə son qoyulması istəyi
 - mübarizənin dünya inkişafına mənfi təsir göstərməməsi
 - dövlətlərin hərbi bloklara bölünməsi
 - müharibə təhlükəsinin yaranması
-

Sual: Vaşinqton konfransı: (Çəki: 1)

- - 1919
 -
 - 1920
 -
 - 1921-1922
 -
 - 1940
-

Sual: Versal-Vaşinqton sistemindən kənarda qalmış dövlət: (Çəki: 1)

- - İngiltərə
 -
 - ABŞ
 -
 - Fransa
 -
 - İspaniya
 - Sovet Rusiyası
-

Sual: Versal sülh sisteminə daxil olmayan müqavilə: (Çəki: 1)

- - Sen-Jermen
 -
 - Neyi
 -
 - Sevr
 -
 - Trianon
 - Mudanya
-

Sual: Versal sistemini təşkil edən hansı müqaviləyə əsasən Osmanlı imperiyası öz ərazilərin 4/5 hissəsini itirdi: (Çəki: 1)

- Sevr
 -
 - Paris
 -
 - London
 -
 - Sen-Jermen
 -
 - Neyi
-

Sual: Soyuq müharibənin başlanmasına səbəb oldu: (Çəki: 1)

- - Antifaşist koalisiyasının yaranması
 -
 - Münhen sövdələşməsi
 -
 - Koreya müharibəsi
 -
 - BMT-nin yaranması
 - Çerçilin Fulton çıxışı
-

Sual: Soyuq müharibənin sonuncu mərhələsi: (Çəki: 1)

- 1952-1958-ci illər
 - 1965-1970-ci illər
 - 1970-1974-cü illər
 - 1985-1991-ci illər
 - 1970-1975-ci illər
-

Sual: Bloklara qoşulmamaq prinsipi əsasında beynəlxalq əməkdaşlığın təməli qoyuldu: (Çəki: 1)

- Bandunq konfransında
 - Qahirə konfransında
 - Dehli konfransında
 - Krım konfransında
 - Belqrad konfransında
-

Sual: Asiya və Afrika xalqlarının həmrəyliyi konfransı keçirildi: (Çəki: 1)

- Bandunqda
 - Praqada
 - Belqradda
 - Qahirədə
 - Bağdadda
-

Sual: Bloklara qoşulmamaq hərəkatında iştirak edən dövlət başçılarının ilk konfransı: (Çəki: 1)

- Bandunq
 - Qahirə
 - Belqrad
 - Dehli
 - Tehran
-

Sual: Bloklara qoşulmamaq hərəkatında rolu olmamışdır: (Çəki: 1)

- C.Nehrunun
 - C.Nasirin
 - Titonun
 - Y.Ərəfatın
 - A.Suxartonun
-

Sual: Hansı sülh Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər arasında ilk beynəlxalq hüquq və istinad sistemi formalasdırıdı: (Çəki: 1)

- Paris (1919)
 - Vestfal (1648)
 - Utrect (1713)
 - Brest-Litovsk (1918)
 - Vyana (1815)
-

Ad	02 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Vestfal sülhü milli dövlət anlayışının mahiyyətinə hansı prinsipləri qoyurdu: (Çəki: 1)

- ərazi; bu ərazidə komprakt yaşayış əhali; legitim hakimiyyət; başqa dövlətlər tərəfindən tanınma
 - ərazi; başqa dövlətlər tərəfindən tanınma; qonşu icması; müstəmləkələr əldə etmək
 - legitim hakimiyyət; dövlətlər tərəfindən tanınma məcburi deyil; qeyri-iqtisadi məcburetmə
 - başqa dövlətlər tərəfindən tanınma; qonşu icması; müstəmləkələr əldə etmək
 - qeyri-iqtisadi məcburetmə; yeni münasibətlərə qoşulmaq; başqa dövlətlər tərəfindən tanınma
-

Sual: Vestfal sisteminin dünyanın inkişafına təsiri: (Çəki: 1)

- sistem yeniliklərə səbəb olmamışdı
 - feodal quruluşunun möhkəmlənməsinə səbəb olmuşdu
 - yeni beynəlxalq münasibətlərin formallaşmasına əsas olmuşdu
 - iqtisadi inkişafa əsasən səbəb olmuşdu
 - beynəlxalq hüquq normaların yaranmasına təssir etməmişdi
-

Sual: Vestfal sisteminin dövlətlərarası münasibətlərə təsiri: (Çəki: 1)

- Amerika-Avropa münasibətlərini pozdu
 - iqtisadi, siyasi, mədəni əlaqələrin yaranmasına zəmin yaratmışdı
 - beynəlxalq münasibətlərin inkişafına səbəb olmamışdı
 - dövlətlərarası əlaqələri tənzimləməsinə əsaslar yaratmamışdı
 - milli dövlətlərin yaranmasına əsaslar yaradılmamışdı
-

Sual: Soyuq müharibə hansı hərbi-siyasi bloklar arasında gedirdi? 1. QİYS 2. SENTO 3. NATO 4. Varşava Müqaviləsi Təşkilatı (Çəki: 1)

- 1,2
 - 1,3
 - 3,4
 - 2,3
 - 2,4
-

Sual: Soyuq müharibənin yumşalmasının səbəbi: (Çəki: 1)

- SSM-1 müqaviləsinin imzalanması
- NATO-nun yaranması
- Varşava müqaviləsi təşkilatının yaranması

- ABŞ tərəfindən nüvə silahının sınaqdan keçirilməsi
 - Karib böhranı
-

Sual: 1987-ci il dekabrın 8-də ABŞ-ı SSRİ arasında imzalanan sazişə görə: (Çəki: 1)

- SSM-1 müqaviləsinin şərtlərinə yenidən baxıldı
 - SSM-2 müqaviləsi qüvvədən salındı
 - kosmik fəzada nüvə sınaqları qadağan edildi
 - orta və yaxın mənzilli raketlərin ləğvi nəzərdə tutulurdu
 - Koreya müharibəsi başa çatdı
-

Sual: Soyuq müharibə dövrünə aiddir: (Çəki: 1)

- BMT-nin yaradılması
 - Kipr probleminin yaranması
 - Millətlər Cəmiyyətinin yaradılması
 - Yeni Avropa valyutasının tətbiqi
 - Minsk qrupunun yaradılması
-

Sual: Aşağıdakılardan biri beynəlxalq münasibətlərin müasir nəzəriyyələrindən deyil: (Çəki: 1)

- Qlobal sistem nəzəriyyəsi
 - Münaqişə nəzəriyyəsi
 - Beynəlxalq birləşmə nəzəriyyəsi
 - Təhlükələr balansı nəzəriyyəsi
 - Anti-hegemon blok nəzəriyyəsi
-

Sual: Beynəlxalq münasibətlər sisteminin formalaşması və inkişafının üçüncü dövrü hansı hadisə ilə yekunlaşdı? (Çəki: 1)

- II dünya müharibəsinin başa çatması ilə
 - Soyuq müharibənin başlaması ilə
 - NATO-nun yaranması ilə
 - SSRİ və ABŞ münasibətlərinin yenidən kəskinləşməsi ilə
 - ABŞ və onun müttəfiqlərinin soyuq müharibədə tam qələbə çalması ilə
-

Sual: ATƏT hansı dövlətlərin təşəbbüsü ilə yaradılmışdır: (Çəki: 1)

- ABŞ və Qərbi Avropa dövlətlərinin
 - keçmiş Sovet İttifaqı və sosialist dövlətlərinin
 - «Soyuq müharibə» iştirakçı olmayan dövlətlərin
 - Bitərəf dünya dövlətlərinin
 - Üçüncü qrup dünya dövlətlərinin
-

Sual: Aşağıdakılardan biri Vestfal sülünün Milli dövlət (hüquqi sübyekt) anlayışının mahiyyətinə qoyduğu dövr əsas prinsipdən biri deyil: (Çəki: 1)

- Ərazi
- Ərazidə kompakt yaşayan əhali
- Əhalinin faktiki idarə edilməsi

- digər dövlətlər tərəfindən tanınma
 - dövlətin iqtisadi və hərbi qüdrəti
-

Sual: «Soyuq müharibə»dən sonra beynəlxalq münasibətlərin yeni mərhələsinə aid deyil: (Çəki: 1)

- qloballaşmanın geniş vüsət alması
 - transmilli şirkətlərin rolunun artması
 - NATO-nun Şərqi genişlənməsi
 - ikiqütbü sistemin yaranması
 - beynəlxalq təşkilatların rolunun artması
-

BÖLMƏ: 02 03

Ad	02 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Versal sisteminin dağılmasına gətirib çıxaran hadisələr: 1. Millətlər Cəmiyyətinin yaranması 2. Almaniyada hərbi mükəlləfiyyətlərin bərpası 3. SSRİ-nin qurulması 4. Almanıyanın Reyn zonasına qoşun yeritməsi 5. SSRİ-nin Millətlər Cəmiyyətinə qəbul edilməsi (Çəki: 1)

- 2,4
 - 1,3
 - 3,5
 - 1,5
 - 2,3
-

Sual: Trumen doktrinası hansı ölkələrdə sovet təsirinə qarşı yönəlmüşdi? 1. Yunanistan 2. Fransa 3. İtaliya 4. Türkiye (Çəki: 1)

- 1,4
 - 2,3
 - 1,3
 - 2,4
 - 1,2
-

Sual: Soyuq müharibənin birinci mərhələsinə aiddir: 1. ABŞ-ın Avropada möhkəmlənməsi 2. SSRİ-nin Latin Amerikasında möhkəmlənməsi 3. SSRİ-nin Çin, Vyetnam və Koreyada möhkəmlənmək uğrunda mübarizəsi 4. Amerikanın Qafqazda möhkəmlənməsi (Çəki: 1)

- 1,2,3
- 1,3,4
- 2,4,5

-
- 3,4,5
 - 3,1,5
-

Sual: Soyuq müharibənin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma; 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyinə dair (Çəki: 1)

- 1,2,3
 - 1,3,4
 - 2,4,5
 - 3,4,5
 - 3,1,5
-

Sual: «Soyuq müharibə»nin sona çatdığını rəsmi elan edən sənəd: (Çəki: 1)

- Helsinki Yekun Aktı
 - ATƏT-in Lissabon sammiti
 - ATƏT-in İstanbul sammiti
 - Paris Xartiyası
 - Bretton-Wuds konfransı
-

BÖLMƏ: 03 01

Ad	03 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Siyasi qarşıdurma üzərində qurulmuş beynəlxalq münasibətlər sisteminə son qoyulur: (Çəki: 1)

- SSRİ-Çin münasibətləri normallaşdırıldıqdan sonra
 - NATO-nun yaranmasından sonra
 - Varşava Müqaviləsi Təşkilatının yaranmasından sonra
 - SSRİ-nin buraxılmasından sonra
 - Kollektiv Təhlükəsizlik Təşkilatının yaranması ilə
-

Sual: ADR və AFR-in birləşməsi baş verdi: (Çəki: 1)

- 1987-ci ilin mayı
 - 1988-ci ilin noyabrı
 - 1988-ci ilin martı
 - 1989-cu ilin yanvarı
 - 1990-ci ilin oktyabrı
-

Sual: Sovet qoşunları Almaniyadan çıxarılmalı idi: (Çəki: 1)

- 1989-cu ildə
 - 1990-cı ildə
 - 1994-cü ilə qədər
 - 1992-ci ildə
 - 1996-cı ilə qədər
-

Sual: Beynəlxalq münasibətlərdə yeni mərhələyə keçid: (Çəki: 1)

- 60-cı illərin əvvəlləri
 - 70-ci illərin əvvəlləri
 - 80-ci illərin ortaları
 - 90-cı illərin əvvəlləri
 - 2000-ci ildə
-

Sual: ATƏT-in hansı sammitdə müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn əsas normalarını müəyyən edəb xartiya qəbul olundu? (Çəki: 1)

- 1990-cı il Paris sammitində
 - 1999-cu il İstanbul sammitində
 - 1992-ci il Helsinki sammitində
 - 2010-cu il Astana sammitində
 - 1994-cü il Budapeşt sammitində
-

Sual: 1986 - 1989-cu illərdə güclü siyasi və diplomatik təzyiqlərlə ABŞ hansı ərazidən sovet qoşunlarının çıxarılmasına nail oldu? (Çəki: 1)

- İraq
 - Suriya
 - Öfqanistan
 - Misir
 - Gürcüstan
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ABŞ və onun Qərb müttəfiqləri SSRİ-nin zəifləməsindən istifadə edərək: (Çəki: 1)

- SSRİ ilə daha da yaxınlaşırlar
- SSRİ-nin Qərbə integrasiyasına nail olurlar
- SSRİ-nin təsir dairəsində olan ölkələrə və bölgelərə daxil olurlar
- SSRİ-nin Yaxın və Orta Şərqdə möhkəmlənməsini istəmirlər

- SSRİ ilə hərbi-siyasi sahədə əməkdaşlığıga nail olurlar
-

Sual: Müasir dünya siyasetində beynəlxalq təşkilatların rolu: (Çəki: 1)

- beynəlxalq təşkilatların təsir qüvvəyə malik olmaması
 - beynəlxalq münasibətlərdə və siyasetdə böyük təsirə malik olması
 - formal fəaliyyət
 - yenilikləri təşkilatlar nəzərə almamaq
 - beynəlxalq təşkilatların müasir dövrdə təsir dairəsinin azalması
-

Sual: Müasir beynəlxalq münasibətlərin formalaşmasına hansı qüvvələr başçılıq edirdi? (Çəki: 1)

- ABŞ və SSRİ
 - AB və ATƏT
 - SSRİ və Çin
 - ABŞ və NATO
 - NATO və AB
-

Sual: Müasir beynəlxalq münasibətlər sisteminin aktorları sırasında verilə bilməz: (Çəki: 1)

- Transmilli korporasiyalar
 - Hökumətlərarası təşkilatlar
 - Qeyri Hökumət Təşkilatları
 - Dövlətlər
 - Ayrı-ayrı dövlət orqanları
-

BÖLƏM: 04 01

Ad	04 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yeni dünya qaydalarının yaranma tarixi: (Çəki: 1)

- XVI əsr
 - 1872-ci il
 - XIX əsrin sonu
 - XX əsrin sonu
 - XVIII əsr
-

Sual: Beynəlxalq münasibətlər sistemi nə zamandan yeni dünya nizamının formalaşması mərhələsinə keçir? (Çəki: 1)

- 90-cı illərin sonlarından

- 80-ci illərin sonlarından
 - NATO yarandıqdan sonra
 - Soyuq münaribənin başlaması ilə
 - ATƏT yarandıqdan sonra
-

Sual: Müasir dövrdə beynəlxalq proseslərə təsir imkanına görə aşağıdakı dövlət qruplarından biri yanlışdır: (Çəki: 1)

- Fövqəldövlətlər
 - Böyük dövlətlər
 - Regional dövlətlər
 - Kiçik dövlətlər
 - Adi dövlətlər
-

Sual: Hal-hazırda müasir dünya siyasetində fövqəldövlət statusuna hansı dövlət(lər) sahibdir? (Çəki: 1)

- ABŞ və Rusiya
 - ABŞ
 - ABŞ və AB dövlətləri
 - Çin və Rusiya
 - NATO üzvü dövlətlər
-

BÖLMƏ: 04 02

Ad 04 02

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

Sual: ABŞ və onun müttəfiqlərinin soyuq müharəbədə qalib gələrək sinfi mübarizəyə son qoyması müasir beynəlxalq münasibətlərdə nəyə səbəb olur? (Çəki: 1)

- Yeni dünya nizamının yaranmasına
 - SSRİ-nin dağılmasına
 - Dünyada çoxqütbü beynəlxalq münasibətlər sisteminin yaranmasına
 - Qloballaşma və integrasiya proseslərinin zəifləməsinə
 - Dünya birliliyinin şərq və qərb cəbhələrinə bölünməsinə
-

Sual: Müasir dövrdə beynəlxalq münasibətlər ələmində dövlətlər əsasən hansı xüsusiyyətlərinə görə qruplaşdırılır? (Çəki: 1)

- İnsan potensialına görə
 - Təbii ehtiyatlarla zənginliyinə görə
 - İqtisadi qüdrətinə görə
 - Hərbi gücünə görə
 - Beynəlxalq proseslərə təsir imkanlarına görə
-

Sual: Öz milli maraqlarını ölkəsində, regionunda və dünyadan digər əhəmiyyətli bölgələrində təmin etməyə qadir olan, başqa dövlətləri onunla hesablaşmağa məcbur edə bilən dövlətlər hansı qrupa daxildir? (Çəki: 1)

- Böyük dövlətlər
 - Belə dövlətlər artıq mövcud deyil
 - Regional dövlətlər
 - Adi dövlətlər
 - Fövqəldövlətlər
-

Sual: Aşağıdakılardan biri ABŞ-in öz xarici siyasəti çərçivəsində dünya ölkələrini böldüyü 4 qrupdan biri deyil: (Çəki: 1)

- ABŞ-in müttəfiqləri
 - müttəfiqliyə doğru irəliləyənlər
 - düşmən dövlətlər
 - rəqiblər-anti Amerika siyasəti yürüdənlər
 - heç bir əhəmiyyət kəsb etməyən dövlətlər
-

Sual: «Sivilizasiyaların toqquşması» nəzəriyyəsi hansı politoloqa aiddir: (Çəki: 1)

- Hantinqton
 - Vallerstayn
 - Fukiyama
 - Bjezinski
 - Morqentau
-

BÖLMƏ: 04 03

Ad	04 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yeni dünya nizamının yaranmasına aşağıdakılardan hansı səbəb kimi göstərilə bilməz? (Çəki: 1)

- Qloballaşmanın geniş vüsət alması
 - İnteqrasiya prosesinin dərinləşməsi
 - Dünya siyasətinin transmilliləşməsi
 - Beynəlxalq hüququn əsasına insan hüquq və azadlıqlarının qoyulması
 - Beynəlxalq münasibətlər, davranış normalarında demokratiyanın sıxışdırılması
-

Sual: ABŞ politoloqu S.Hantinqton dünyada neçə sivilizasiya mərkəzi müəyyənləşdirir: (Çəki: 1)

- 5

- 7
 - 9
 - 3
 - 8
-

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qloballaşmada iştirak edən lider dövlət: (Çəki: 1)

- Almaniya
 - Fransa
 - Böyük Britaniya
 - ABŞ
 - Rusiya
-

Sual: Qloballaşma prosesində hansı dövlət(lər) dünya nizamına rəhbərlik edir? (Çəki: 1)

- Avropa dövlətləri
 - ABŞ
 - Şimali Amerika ölkələri
 - Çin və Yaponiya
 - Almaniya
-

Sual: Qloballaşma prosesi nə zamandan sürətlənməyə başladı? (Çəki: 1)

- Soyuq müharibə gedisində
 - XX əsrin əvvəllərindən
 - XX əsrin 90-cı illərindən
 - Müstəmləkəçilik sisteminin dağılmasından sonra
 - XX əsrin 80-ci illərində
-

Sual: Qloballaşmadan ən çox ziyan görən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- İqtisadiyyat
 - Ekologiya
 - İnsan artımı
 - Elm, təhsil və səhiyyə
 - Milli mədəniyyət və dəyərlər
-

BÖLMƏ: 05 02

Ad	05 02
----	-------

Suallardan	7
Maksimal faiz	7
Sualları karşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qloballaşma prosesinin öyrənilməsi, əhatə dairəsi: (Çəki: 1)

- siyasi problemləri araşdırır
- iqtisadi inkişafın əsaslarını açıqlamır
- dünya siyasetinin transmilləşməsi, ümumi inkişaf problemlərini əhatə edir
- qloballaşma prosesi yalnız Avropa dövlətləri ilə bağlıdır
- qloballaşma obyektiv və subyektiv amillərə əsaslanır

Sual: Qloballaşmanın mahiyyətini əsasən aşağıdakı amillərdən hansı əks etdirmir?
(Çəki: 1)

- Qloballaşma tarixi prosesdir
- Qloballaşma istehsal münasibətlərini dəyişməsinin nəticəsidir
- Qloballaşma siyasi quruluşda baş verən yeniliklərin nəticəsidir
- Qloballaşma insan ağlığının, qabiliyyətinin ümumiləşmiş formasıdır
- Qloballaşma münaqişələrin çoxalması, müharibələrin kəskinləşməsidir

Sual: Aşağıdakılardan biri qloballaşma prosesində hegemonluq uğrunda ABŞ-ın rəqibləri olan Avropa dövlətləri və Yaponiyanın maraqları kimi verilə bilməz: (Çəki: 1)

- İqtisadi maraqlar
- Enerji daşıyıcılarının əldə olunması
- Yeni xammal bazarlarının kəşf edilməsi
- Yeni satış bazarlarına çıxış uğrunda mübarizə
- Yeni ərazilərin işgalı

Sual: Qloballaşmanın mənfi cəhətləri sırasında verilə bilməz: (Çəki: 1)

- Ölkəyə ucuz işçi qüvvəsi kimi miqrant axının artması
- Ölkəyə iri həcmidə xammal idxləri
- Miqrantların mənafeyinə uyğun sosial siyaset həyata keçirmək zərurəti
- Kapitalizmin inkişafı
- Ekoloji problemlər

Sual: Qloballaşmanın birbaşa üstün cəhəti kimi verilə bilməz: (Çəki: 1)

- Konflikt və münaqişlərdən yan qaçılması
- Demokratiyanın inkişafı
- Beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyin təmin edilməsinə çalışılması
- Beynəlxalq terrorizmlə mübarizə
- İnsan və narkotik qaçaqmalçılığı ilə mübarizə

Sual: Qloballaşmanın əsas hərəkətverici qüvvəsi hansı(lar)dır? (Çəki: 1)

- Dünyanın inkişaf etmiş ölkələri və onlara aid transmilli şirkətlər
 - Beynəlxalq Hökumətlərarası Təşkilatlar
 - Qeyri Hökumət Təşkilatları
 - Beynəlxalq Qeyri Hökumət Təşkilatları
 - Az inkişaf etmiş ölkələr və onların ucuz işçi qüvvəsi
-

Sual: Bunlardan hansı qloballaşmanın səciyyəvi cəhətlərinə aid deyil: (Çəki: 1)

- kapitalların yerdəyişməsinin miqyas və tempinin sıçrayışları artımı
 - standart və univrsal məhsul istehsal edən beynəlxalq istehsal şəbəkəsinin yaranması
 - maliyyə sahəsinin özünü idarə edə bilən müstəqil sahəyə çevrilməsi
 - beynəlxalq təşkilatların rolunun azalması
 - milli dövlətlərin suverenliyinin məhdudlaşması
-

BÖLƏM: 05 03

Ad 05 03

Suallardan 5

Maksimal faiz 5

Sualları qarşıdırmaq

Suallar təqdim etmək 1 %

Sual: Əmək resurslarının qloballaşması aşağıdakılardan hansının fəaliyyəti nəticəsində meydana gəlir? (Çəki: 1)

- Qeyri Hökumət Təşkilatlarının
 - Beynəlxalq Hökumətlərarası Təşkilatların
 - Kütləvi İformasiya Vasitələrinin
 - Transmilli Korporasiyaların
 - Beynəlxalq Qeyri Hökumət Təşkilatlarının
-

Sual: Nəhəng transmilli müəsisələrin qurulduğu üçüncü qrup ölkələr üçün qloballaşma prosesinin xeyirli cəhətləri sırasında verilə bilməz: (Çəki: 1)

- Yerli əhalinin miqrantlar tərəfindən ideoloji, informasiya təsirinə məruz qalması
 - Həmin müəssisələrdən vergilərin alınması
 - İşsizlik probleminin müəyyən mənada həlli
 - Sosial-iqtisadi vəziyyətin yaxşılaşması
 - Yerli iqtisadiyyatın dünya iqtisadi sisteminə integrasiyası
-

Sual: Qloballaşma dövründə beynəlxalq münasibətlərin xüsusiyyəti deyil: (Çəki: 1)

- dövlətlərin daxili və xarici siyaseti arasında sərhədlərinitməsi
- siyasetin iqtisadişməsi
- qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması
- milli dövlətlərin başlıca mövqelərdən sıxışdırılması

- insan hüquqlarının hər bir dövlətin daxili işi olması
-

Sual: Aşağıdakılardan hansı S.Hantintonun müəyyən etdiyi sivilizasiyalara aid deyil: (Çəki: 1)

- İslam
 - Konfutsi
 - Qərbi xristian
 - Pravoslav-xristian
 - Rus
-

Sual: Qloballaşma terminini ilk dəfə hansı alim tətbiq etmişdir: (Çəki: 1)

- T.Mor
 - T.Hobbs
 - H.Morgentau
 - T.Levit
 - Z.Bjezinski
-

BÖLMƏ: 06 01

Ad	06 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnteqrasiya nə vaxt əks effekt verib dağıla bilər? (Çəki: 1)

- vahid bazar formalaşdıqda
 - milli sədlər aradan qalxdıqda
 - obyektiv və könüllü xarakter daşımırsa
 - ölkələrarası əlaqələr dərinləşdikdə
 - inteqrasiya obyektiv baş verirsə
-

Sual: Regional intaqrasiya: (Çəki: 1)

- obyektiv və kortəbii prosesdir
 - dövlətin fəaliyyətinin bir növü kimi sayılmır
 - dövlətlərin bir-birindən asılılığı inteqrasiyaya səbəb olmur
 - inteqrasiya məcburiyyətdən irəli gəlmir
 - hamı üçün məqbul hesab edilmir
-

Sual: İlk inteqrasiya prosesinin yaranma yeri: (Çəki: 1)

- Mərkəzi Amerika
- Asiya qitəsi
- Avropa qitəsində

-
- Afrika qıtəsində
 - Yaxın Şərqi dövlətləri
-

Sual: İnteqrasiya prosesinin başlanma vaxtı: (Çəki: 1)

- Fransız inqilabı
 - I Dünya müharibəsindən sonra
 - soyuq müharibə dövrü
 - Rusiyada 1917-ci ildə baş vermiş inqilabdan sonra
 - II Dünya müharibəsindən sonra
-

Sual: XX əsrin 70-ci illərindən dünyada hansı meyllər getdikcə güclənirdi? (Çəki: 1)

- İnteqrasiya
 - Qloballaşma
 - Humanizm
 - Terrorçuluq
 - Müstəmləkəçilik
-

Sual: Regional integrasiya ilk olaraq harada başlamışdır? (Çəki: 1)

- Şimali Amerikada
 - Çin və Rusiyada
 - Qərbi Avropada
 - Latın Amerikasında
 - Uzaq Şərqdə
-

Sual: İnteqrasiya prosesinin ən mənfi tərəfi hansıdır? (Çəki: 1)

- İqtisadi problemlərin yaranması
 - Siyasi-diplomatik qalmaqalların ortalığa çıxması
 - Ekoloji böhranların meydana gəlməsi
 - Mədəni və mənəvi dəyərlərin pozulması
 - Münaqişələrin kəskinləşməsi
-

Sual: Uğurlu integrasiya amillərinə aid deyil: (Çəki: 1)

- oxşar təsərrüfat sisteminin olması
 - mədəniyyət yaxınlığı
 - oxşar idarəcilik sistemi
 - sivilizasiya yaxınlığı
 - dövlət quruluşunun eyni olması
-

BÖLMƏ: 06 02

Ad 06 02

Suallardan 5

Maksimal faiz 5

Sualları qarşıdırmaq

Sual: İnteqrasiyanın ilkin mərhələsində aiddir: (Çəki: 1)

- kapital qoyuluşu
- ölkələrarası əlaqələrin dərinləşməsi
- valyuta-maliyyə siyasetinin yeridilməsi
- azad iqtisadi ticarət zonası yaranır
- hökumətlərarası orqanların yaradılması

Sual: Aşağıdakılardan biri inteqrasiyanın predmeti kimi verilə bilməz: (Çəki: 1)

- İctimai
- Siyasi
- İqtisadi
- Qarşılıqlı
- Elmi-texniki

Sual: İnteqrasiya prosesi coğrafiyasına görə aşağıdakı kimi bölünür: (Çəki: 1)

- Qlobal, regional, subregional
- Kiçik, orta, böyük
- Geniş yayılmış və əksinə
- Biristiqamətli və çoxistiqamətli
- Dövlətlərarası və qitələrarası

Sual: İnteqrasiya prosesinin ziddiyyyətlərinə aiddir: (Çəki: 1)

- vahid bazarın formalaşması
- resurslardan istifadə imkanlarının artması
- qarşılıqlı iqtisadi asılılığın artması
- subyektlərin maraqlarının toqquşması
- hamı üçün məqbul qaydaların yaranması

Sual: İnteqrasiyaya aid deyil: (Çəki: 1)

- ölkələrin milli təsərrüfat sistemləri bir-birindən asılı vəziyyətə düşür
- milli sərhədlər ümumi inkişaf yolunda maneəyə çevrilir
- dövlətlərin daxili siyaseti təcrid olunur
- beynəlxalq əmək bölgüsü dərinləşir
- istehsal münasibətləri inkişaf edir

BÖLMƏ: 06 03

Ad 06 03

Suallardan 9

Maksimal faiz 9

Sualları qarşıdırmaq

Sual: İnteqrasiyanı dövlətlərarası sosial-iqtisadi və siyasi proseslərdən fərqləndirən amillər: 1. integrasiya vahid təsərrüfat sisteminin yaranmasını nəzərdə tutur 2. integrasiya milli sədləri aradan qaldırır 3. integrasiya vahid təsərrüfat sistemini nəzərdə tutmur 4. vahid regiondaxili bazar formalaşır 5. istehsal münasibətləri və xidmət inkişaf etmir (Çəki: 1)

- 1,2,3
 - 1,2,4
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: İnteqrasiya prosesi milli dövlətlərlə yanaşı əhatə edir: 1. insan cəmiyyətlərini 2. separatizmi 3. ictimai birlikləri 4. siyasi partiyaları 5. terroru (Çəki: 1)

- 1,3,4
 - 1,2,3
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: İnteqrasiyanın sivilizasiya yaxınlığı prinsipi ilə izah olunmasının nümunəsidir: 1. NATO 2. NAFTA 3. ASEAN 4. BMT 5. İƏT (Çəki: 1)

- 1,2,3
 - 2,3,5
 - 1,3,5
 - 2,4,5
 - 3,4,5
-

Sual: İnteqrasiya bir az fərqli formada həyata keçirilir: 1. MDB 2. NAFTA 3. Varşava Müqaviləsi təşkilatı 4. GUAM 5. Şanxay Əməkdaşlıq təşkilatı (Çəki: 1)

- 1,4,5
 - 1,2,5
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: İnteqrasiya prosesi öz inkişafında aşağıdakı müəyyən mərhələləri hansı ardıcılıqla keçir? (Çəki: 1)

- İqtisadi sahədə islahatlar, daxili və xarici siyasetdə islahatlar, müdafiə və təhlükəsizlik sahəsində islahatlar
- Daxili və xarici siyasetdə islahatlar, iqtisadi sahədə islahatlar, müdafiə və təhlükəsizlik sahəsində islahatlar
- Müdafiə və təhlükəsizlik sahəsində islahatlar, daxili və xarici siyasetdə islahatlar, iqtisadi sahədə islahatlar

- Müdafiə və təhlükəsizlik sahəsində islahatlar, iqtisadi sahədə islahatlar, daxili və xarici siyasetdə islahatlar
 - İqtisadi sahədə islahatlar, müdafiə və təhlükəsizlik sahəsində islahatlar, daxili və xarici siyasetdə islahatlar
-

Sual: İnteqrasiya üçün aşağıdakı şərtləri də vacib hesab edirlər: 1. coğrafi yaxınlığın və əməkdaşlıq təcrübəsinin mövcudluğunu 2. ictimai rəyin müsbət olmasını 3. dövlətlərin etnik yaxınlığı olmalıdır 4. dövlət idarəcilik sisteminin oxşarlığı 5. konfederasiya quruluşunun olmasını (Çəki: 1)

- 1,3,4
 - 1,4,5
 - 1,2,4
 - 2,3,4
 - 3,4,5
-

Sual: İnteqrasiya prosesi öz inkişafında bir neçə mərhələdən keçir: 1. ölkələrin iqtisadi fəaliyyəti birləşdirilir 2. ölkələrin iqtisadi fəaliyyəti 3. onların daxili və xarici siyaseti əlaqələndirilir 4. bu ölkələr NATO-ya daxil olmalıdır 5. müdafiə və təhlükəsizlik məsələləri ümumi mərkəzdən idarə olunur (Çəki: 1)

- 1,3,5
 - 1,4,5
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: İnteqrasiya nəticəsində baş vermir: (Çəki: 1)

- ümumi təsərrüfat sistemi formalaşır
 - pul, xidmət, istehsal münasibətləri milli sədlərdən azad edilir
 - dövlətlərin qarşılıqlı iqtisadi asılılığı artır
 - dövlətin ərazi bütövülüyü pozulur
 - vahid regiondaxili bazar formalaşır
-

Sual: Sərt integrasiya zamanı : (Çəki: 1)

- dövlət ümumi məkanda «ərimir»
 - hamı üçün məqbul qaydalar yaradılır
 - milli dövlətin müstəqilliyi artır
 - qarşılıqlı iqtisadi əlaqələr dövlətlər tərəfindən birgə idarə olunur
 - dövlət bir sıra hüquqlarını üstmilli qurumlara qurban verir
-

BÖLMƏ: 07 01

Ad	07 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Demokratikləşmə prosesinin əsas mərhələlərinin sayı: (Çəki: 1)

- 6
 - 8
 - 7
 - 3
 - 5
-

Sual: İlk dəfə dövlətlərin demokratikləşməsi anlayışının çıxması harada (hansı dövlətdə) olmuşdu: (Çəki: 1)

- Fransa
 - Almaniya
 - Böyük Britaniya
 - ABŞ
 - Rusiya
-

Sual: Dünya siyasetşünasları demokratikləşmə prosesini neçə mərhələyə bölgürə? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - Ziddiyətli fikirlər mövcuddur
 - Heç bir mərhələyə bölünmür, bütöv şəkildə öyrənilir
-

Sual: Dünyanın ən təkmil hüquqi və demokratik dövləti kimlərə məxsusdu? (Çəki: 1)

- ingilislərə
 - amerikalılara
 - fransızlara
 - türklərə
 - yaponlara
-

Sual: Dünyanın ən liberal iqtisadiyyatı, ən effektiv idiarəcilik və ən təkmil vergi siyasəti hansı dövlətə məxsusdur: (Çəki: 1)

- Rusiyada
 - Kanadaya
 - Böyük Britaniyaya
 - ABŞ-a
 - Almaniyaya
-

Sual: ABŞ-ın «Azad ev» təşkilatına görə demokratiyanın inkişafının üçüncü dalğası başlanır: (Çəki: 1)

- 1945-ci ildən
- 1920-ci ildən
- 1970-ci ildən

- 1995-ci ildən
 - 2000-ci ildən
-

Sual: ABŞ-ın «Azad ev» təşkilatının hesablamalarına görə 1972-ci ildə dünyada neçə demokratik və «azad» ölkə var idi: (Çəki: 1)

- 20
 - 34
 - 42
 - 44
 - 50
-

Sual: ABŞ-ın «Azad ev» təşkilatının hesablamalarına görə 2002-ci ildə dünyada neçə demokratik və «azad» ölkə var idi: (Çəki: 1)

- 74
 - 34
 - 89
 - 44
 - 50
-

BÖLMƏ: 07 02

Ad	07 02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dünyanın demokratikləşməsi tendensiyası: (Çəki: 1)

- demokratikləşmə müasir dünya nizamının əsas tendensiyası deyil
 - demokratikləşmə prosesi yalnız Avropa qitəsinə xasdır
 - dünya miqyasında müşahidə olunmur
 - yalnız inkişaf etmiş dövlətlərə xasdır
 - beynəlxalq münasibətlərin əsas tendensiyasıdır
-

Sual: Demokratikləşmə prosesinin əsas mahiyyəti: (Çəki: 1)

- demokratik dövlətlərin sayının və rolunun artırılması
 - hökumətlərarası və qeyri-hökumət təşkilatlarının yaradılması nəzərdə tutulmur
 - qloballaşma prosesi demokratikləşmə ilə bağlıdır
 - demokratikləşmə yalnız inkişaf etmiş dövlətlər üçün zəruridir
 - dünya miqyasında müasir dövrdə tələb olunmur
-

Sual: Demokratikləşmə prosesində dövlətlərin əsas məqsədi: (Çəki: 1)

- təhlükəsizliyin əldə edilməsi

- iqtisadiyyatın inkişafı nəzərə alınır
 - dövlət idarəcilik funksiyalarının iqtidarın əlində saxlanması
 - qapalı siyasi dövlətdaxili həyata malik olmaq
 - formal xarakter
-

Sual: Demokratikləşmənin mərhələlərini araşdırın tədqiqatçılar 1945 – 1960-cı illəri nə cür dəyərləndirirlər? (Çəki: 1)

- "Demokratiyanın təşəkkülü" dövrü kimi
 - "Demokratiyanın sürətli inkişafı" dövrü kimi
 - "Demokratik və qeyri-demokratik dövlətlərin mübarizəsi" dövrü kimi
 - "Dövlətlərin demokratiyadan geri çəkilməsi" dövrü kimi
 - "Demokratiyanın sonunun başlanğıcı" dövrü kimi
-

Sual: SSRİ dağıldıqdan sonra hansı iki ölkə istisna olmaqla digərləri demokratik inkişaf istiqaməti götürdülər? (Çəki: 1)

- Kuba və Yuqoslaviya
 - Ermənistan və Gürcüstan
 - Türkiyə və Yunanistan
 - Meksika və Hindistan
 - Rusiya və Çin
-

Sual: İnsan hüquqları üzrə komitə : (Çəki: 1)

- 1947-ci ildə təşkil olunub
 - 1960-ci ildə
 - 1946-ci ildə
 - 1950-ci ildə
 - 1955-ci ildə
-

Sual: "Sivilizasiyaların toqquşması" nəzəriyyəsinin müəllifi: (Çəki: 1)

- Vallerstayn
 - Fukiyama
 - Bjezinski
 - Hantington
 - Makiavelli
-

Sual: "Demokratik dövlət" anlayışının standartlarına aid deyil: (Çəki: 1)

- Dövlətin idarəcilik forması
 - Açıq və demokratik siyasi mübarizənin olması
 - Vətəndaşların hüquqlarının təmin olunması
 - Vətəndaşların dövlətin siyasi həyatında iştirakı
 - Daxili və xarici siyasetin formalaşmasında vətəndaşların iştirakı
-

Sual: Bu ölkələrdən hansı keçmiş sosialist ölkəsidir: (Çəki: 1)

- Kuba
- Livan

- Macaristan
 - Şimali Koreya
 - Çin
-

Sual: Rus politoloqu A.Melvilin fikrincə dövlətlərin demokratikliyini qiymətləndirərkən nəzərə alınmalıdır olan amillərə aid deyil: (Çəki: 1)

- Ölkələrin sovet sisteminə qədərki ənənələri
 - Xarici təsir vasitələrinin onların daxili proseslərinə təsiri
 - Dövlətlərdə həyata keçirilən hərəkat və ictimai çıxışların xarakteri
 - Demokratik təcrübənin olması
 - Milli və dini mənsubiyyət
-

Sual: Dünyada demokratikləşmə dalğasına təsir edən amillərə aid deyil: (Çəki: 1)

- Beynəlxalq təşkilatların rolunun artması
 - Dövlətlərin qarşılıqlı asılılığının artması
 - Etnik münaqişələrin artması
 - Demokratik dövlətlərin iqtisadi, siyasi, mədəni və s. inkişaf sahəsində daha böyük uğurlar qazanması
 - Ənənəvi vətəndaşlıq anlayışının dövlətlərin inhisarından çıxması
-

Sual: Totalitarizmə aid deyil: (Çəki: 1)

- Əhalinin hər göstərişi yerinə yetirməyə hazır olan biorobotlara çevrilmesi
 - Vətəndaşların nəinki davranışına, hətta fikirlərinə də nəzarət olunması
 - Hakimiyyət bölgüsünün məhdud xarakter daşımıası
 - Cəmiyyətə tam nəzarət etmək üçün dövlət partiyası kimi siyasi institutdan istifadə olunması
 - Muxalifətin olmaması
-

Sual: Ratifikasiya nədir: (Çəki: 1)

- Hər hansı müqavilənin qüvvədən düşməsi
 - Hər hansı müqavilənin fəaliyyət müddəti
 - Parlamentin qərarı ilə müqavilənin ləgv edilməsi
 - Müqavilə imzalanması üçün dövlətin son razılığı
 - Xalqın razılığı
-

Sual: Tədqiqatçılar “demokratik dövlət” anlayışının meydana gəlməsini hansı hadisə ilə bağlayırlar: (Çəki: 1)

- V.Vilsonun “14 maddə”si
 - V.Vilsonun “Dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” çağırışı
 - Trumen doktrinası
 - Marşall planı
 - U.Çörçillin Fultondakı çıxışı
-

Sual: “Dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” çağırışı hansı ABŞ prezidentinə məxsusdur: (Çəki: 1)

- V.Vilson
 - F.Ruzvelt
 - A.Linkoln
 - T.Cefferson
 - C.Kennedi
-

Sual: "Müxtəlif ictimai-siyasi sistemlərin dinc yanaşı yaşamasının 5 prinsipi" ilk dəfə kim tərəfindən irəli sürülmüşdür: (Çəki: 1)

- İ.Stalin
 - Bitərəf ölkələr bloku
 - BMT
 - Varşava Müqaviləsi Təşkilatı
 - Potsdam konfransı
-

Sual: "Pinoçet" rejimi hansı ölkədə mövcud olub: (Çəki: 1)

- Ekvador
 - Haiti
 - Venesuela
 - Çili
 - Kolumbiya
-

Sual: "Apartheid" diskriminasiya rejimi hansı ölkədə mövcud olmuşdur: (Çəki: 1)

- Nigeriya
 - Çili
 - Cənubi Afrika Respublikası
 - Somali
 - Zimbabve
-

Sual: Neçənci illəri tədqiqatçılar dövlətlərin demokratiyadan geri çəkilməsi dövrü hesab edir: (Çəki: 1)

- XX əsrin 20-ci illəri
 - XX əsrin 70-80-ci illəri
 - XX əsrin 80-90-cı illəri
 - XX əsrin 90-cı illəri
 - XX əsrin 50-60-cı illəri
-

Sual: İspaniya və Portuqaliyada faşist rejiminin II dünya müraibəsindən sonra uzun müddət qalmasının səbəbi: (Çəki: 1)

- Monarxiya idarə üsuluna malik olması
 - Əhalinin mentaliteti
 - Hərbi əməliyyatlardan kənarda qalması
 - Potsdam konfransının qərarları
 - Almanıyanın yardımı
-

Sual: Bunlardan hansı keçmiş sosialist ölkəsi deyil: (Çəki: 1)

- Polşa
 - Macaristan
 - Vyetnam
 - Ruminiya
 - Albaniya
-

Sual: Hansılar teokratik dövlətlərə aiddir: 1.İran,2.Səudiyyə
Ərəbistanı,3.Əfqanistan,4.Vatikan,5.Pakistan,6.Butan (Çəki: 1)

- 1,2,6
 - 2,3,5
 - 1,2,4
 - 1,4,5
 - 2,3,6
-

Sual: Gələcək BMT-nin iş qaydaları hansı konfransda müəyyən oldu: (Çəki: 1)

- Dumbarton-Oks
 - Yalta
 - San-Fransisko
 - Tehran
 - Potsdam
-

Sual: Təşkilatlar anlayışına aid deyil: (Çəki: 1)

- Siyasi hərəkatlar
 - Dövlət siyasetində hər hansı məqsəd güdən ictimai birlik
 - İctimai strukturlar
 - Kütləvi ictimai hərəkatlar
 - Bütün cavablar aiddir
-

Sual: BMT-nin yaranmasına təsir etməmişdir: (Çəki: 1)

- "Atlantika xartiyası"
 - Millətlər Bəyannaməsi"
 - Dumbarton-Oks konfransı
 - Tehran konfransı
 - Krim konfransı
-

BÖLMƏ: 07 03

Ad	07 03
----	-------

Suallardan	23
------------	----

Maksimal faiz	23
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Müxtəlif ölkələrdə demokratikləşmə prosesinə nəzarətin tamamilə beynəlxalq qurumların əlinə keçməsi şərti olaraq necə adlanır? (Çəki: 1)

- "Mütləq demokratiya"
 - "Qlobal demokratiya"
 - "Kosmopolit demokratiya"
 - "Davamlı demokratiya"
 - "Regional demokratiya"
-

Sual: ABŞ-ın «Azad ev» təşkilatının demokratik və «azad» ölkələr sırasında keçmiş SSRİ məkanından hansı ölkələr daxil edilmişdir: 1. Moldova 2. Estoniya 3. Latviya 4. Ukrayna 5. Litva (Çəki: 1)

- 1,2,3
 - 2,3,5
 - 1,4,5
 - 2,3,4
 - 3,4,5
-

Sual: S.Hantington müxtəlif meyarları əsas götürərək dövlətləri üç kateqoiyaya ayırdı: 1. demokratik 2. totalitar 3. qeyri-demokratik 4. sosialist 5. demokratiya istiqamətində inkişaf edən (Çəki: 1)

- 1,2,3
 - 1,3,5
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: Dissident nədir? (Çəki: 1)

- Təriqət tərəfdarı
 - Siyasi məhbəs
 - Siyasi fikirləri fərqli olduğuna görə təqib olunan şəxs
 - Din xadimi
 - Vətəndaşlığı olmayan şəxs
-

Sual: Hansı ölkədə qadınlar daha gec seçki hüququ almışdır? (Çəki: 1)

- İsvəçrə
 - Fransa
 - Yeni Zelandiya
 - Avstriya
 - İngiltərə
-

Sual: Aşağıdakılardan hansı dövlət başçısı deyil: (Çəki: 1)

- Prezident
- Kral
- Sultan
- Kansler
- Kayzer

Sual: Bu ölkələrdən hansında kommunist idarə üsulu deyil: (Çəki: 1)

- Kuba
 - Çin
 - Şimali Koreya
 - Filippin
 - Laos
-

Sual: "Məxməri inqilab" hansı ölkənin dinc yolla bölünməsi ilə nəticələndi: (Çəki: 1)

- Yuqoslaviya
 - SSRİ
 - Çexoslovakiya
 - Bolqarıstan
 - Macarıstan
-

Sual: Konstitusiyaya görə Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi: (Çəki: 1)

- Prezidentdir
 - Nazirlər kabinetidir
 - Baş nazirdir
 - Xalqdır
 - Milli Məclisdir
-

Sual: Dünyada demokratikləşmə dalğasına təsir edən amillərə aid deyil (Çəki: 1)

- Beynəlxalq təşkilatların rolunun artması
 - Dövlətlərin qarşılıqlı asılılığının artması
 - Etnik münaqişələrin artması
 - Demokratik dövlətlərin iqtisadi, siyasi, mədəni və s. inkişaf sahəsində daha böyük uğurlar qazanması
 - KİV-nin, QHT-in, beynəlxalq təşkilatların demokratik inkişafı stimullaşdırmaq sahəsində geniş fəaliyyəti
-

Sual: Sosialist partiyaları nə vaxtdan etibarən siyasi səhnəyə çıxdılar: (Çəki: 1)

- XIX əsrin ortalarında
 - XVIII əsrde
 - XIX əsrin sonlarında
 - XX əsrin əvvəllərində
 - XIX əsrin əvvəllərində
-

Sual: Liberal dövlət rejiminə aiddir: (Çəki: 1)

- Demokratik siyasi münasibətlərin demək olar ki, olmaması
 - Real olaraq bütün hakimiyyətin diktatorun əlində cəmləşməsi
 - Müxalifətin qeyri-leqal fəaliyyət göstərməsi
 - Hakimiyyət bölgüsünün formal xarakter daşımıası
 - Demokratik institutların sanki cəmiyyət həyatının səthində fəaliyyət göstərməsi
-

Sual: "Demokratik dövlət" anlayışının standartlarına aid deyil: (Çəki: 1)

- Dövlətin idarəcilik forması
 - Açıq və demokratik siyasi mübarizənin olması
 - Vətəndaşların hüquqlarının təmin olunması
 - Vətəndaşların dövlətin siyasi həyatında iştirakı
 - Daxili və xarici siyasetin formalaşmasında vətəndaşların iştirakı
-

Sual: Neçənci illəri tədqiqatçılar dövlətlərin demokratiyadan geri çəkilməsi dövrü hesab edir: (Çəki: 1)

- XX əsrin 20-ci illəri
 - XX əsrin 70-80-ci illəri
 - XX əsrin 80-90-cı illəri
 - XX əsrin 90-cı illəri
 - XX əsrin 50-60-cı illəri
-

Sual: Rus politoloqu A.Melvilin fikrincə dövlətlərin demokratikliyini qiymətləndirərkən nəzərə alınmalıdır olan amillərə aid deyil: (Çəki: 1)

- Ölkələrin sovet sisteminə qədərki ənənələri
 - Xarici təsir vasitələrinin onların daxili proseslərinə təsiri
 - Dövlətlərdə həyata keçirilən hərəkat və ictimai çıxışların xarakteri
 - Demokratik təcrübənin olması
 - Milli və dini mənsubiyyət
-

Sual: "Dünyanı demokratiya üçün təhlükəsiz etməliyik" çağırışı hansı ABŞ prezidentinə məxsusdur: (Çəki: 1)

- V.Vilson
 - F.Ruzvelt
 - A.Linkoln
 - T.Cefferson
 - C.Kennedi
-

Sual: "Müxtəlif ictimai-siyasi sistemlərin dinc yanaşı yaşamasının 5 prinsipi" ilk dəfə kim tərəfindən irəli sürülmüşdür: (Çəki: 1)

- İ.Stalin
 - Birərəf ölkələr bloku
 - BMT
 - Varşava Müqaviləsi Təşkilatı
 - Potsdam konfransı
-

Sual: Tədqiqatçılar "demokratik dövlət" anlayışının meydana gəlməsini hansı hadisə ilə bağlayırlar: (Çəki: 1)

- V.Vilsonun "14 maddə"si
- V.Vilsonun "Dünyanı demokratiya üçün təhlükəsiz etməliyik" çağırışı
- Trumen doktrinası
- Marşall planı

Sual: ABŞ-ın “Azad ev” təşklatının hesablamalarına görə “nisbətən azad” ölkələrə aid deyil: (Çəki: 1)

- Azərbaycan
 - Qazaxıstan
 - Gürcüstan
 - Ukrayna
 - Rusiya
-

Sual: XX əsrin 50-ci illərinin əvvəlində ABŞ-da geniş vüsət almış siyasi hərəkat: (Çəki: 1)

- Revanşizm
 - Neoliberalizm
 - Makkartizm
 - Marşall planı
 - Postmodernizm
-

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- İndoneziya – N.Mandela
 - Kuba – Gevara
 - Kombocca – Çan Kay Şı
 - Şm.Koreya – Mao Tse Dun
 - ABŞ – M.L.Kinq
-

Sual: ABŞ-da zənci əhalinin hüquqları uğrunda mübariz: (Çəki: 1)

- Çe Gevara
 - Martin Lüter King
 - Nelson Mandela
 - Pol Pot
 - Bolevar
-

Sual: Qərb politoloqlarının fikrincə demokratik ölkələrin sayının artması nəticəsində: (Çəki: 1)

- Müharibələr və münaqişələr azalır
 - Qloballaşma sürətlənir
 - İqtisadiyyat inkişaf edir
 - Qlobal problemlərin həlli asanlaşır
 - Əhalinin həyat səviyyəsi yüksəlir
-

BÖLMƏ: 08 01

Ad	08 01
----	-------

Suallardan	24
------------	----

Maksimal faiz	24
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Sual: ATƏM-in yaranma tarixi: (Çəki: 1)

- 1960
 - 1953
 - 1965
 - 1980
 - 1975
-

Sual: Budapeşt sammiti: (Çəki: 1)

- 1980
 - 1972
 - 1994
 - 1998
 - 1992
-

Sual: Lissabon sammiti: (Çəki: 1)

- 1982
 - 1973
 - 1995
 - 1996
 - 2000
-

Sual: İstanbul sammiti: (Çəki: 1)

- 1962
 - 1970
 - 1999
 - 1980
 - 1987
-

Sual: Azərbaycan Respublikası ATƏT-ə qəbul tarixi: (Çəki: 1)

- 1992
 - 1999
 - 1995
 - 1996
 - 2000
-

Sual: Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin ATƏT-ə çevrilməsi: (Çəki: 1)

- Lissabon sammiti
- Paris sammiti
- Helsinki sammiti
- İstanbul sammiti
- Budapeşt sammiti

Sual: Beynəlxalq Səhiyyə Təşkilatı (BST), Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), YUNESCO və s. bu kimiləri aşağıdakılardan hansı qrupa aiddir? (Çəki: 1)

- QHT
 - BHAT
 - TMK
 - BQHT
 - KIV
-

Sual: Müasir beynəlxalq təşkilatların sələfləri hesab oluna biləcək ilk təşkilatlar nə zaman yaranmışdır? (Çəki: 1)

- B.e.ə. II minllikdə
 - XV əsrдə
 - XX əsrдə
 - XIX əsrдə
 - B.e.ə. IV əsrдə
-

Sual: "Millətlər Liqası" nə zaman yaradılmışdır? (Çəki: 1)

- 1918
 - 1921
 - 1945
 - 1949
 - 1975
-

Sual: BMT nə zaman yaradılmışdır? (Çəki: 1)

- 1918
 - 1921
 - 1945
 - 1949
 - 1975
-

Sual: Ümumdünya Ticarət Təşkilatı neçənci ildə fəaliyyətə başladı? (Çəki: 1)

- 1995
 - 1990
 - 2000
 - 1992
 - 1999
-

Sual: Neçə dövlət BMT-yə üzvdür (2011-ci il üçün)? (Çəki: 1)

- 200
 - 100-ə qədər
 - 177
 - 196
 - 193
-

Sual: ATƏM-in Yekun Aktının imzalanmasında hansı dövlətlər müşahidəçi qismində iştirak etdi: (Çəki: 1)

- ABŞ və Kanada
 - Kanada və Yaponiya
 - Kanada və Meksika
 - ABŞ və Yaponiya
 - Almaniya və Yaponiya
-

Sual: BMT-nin yaradılmasına dair keçirilən 1945-ci il San-Fransisko konfransı hansı dövlətlərin təşəbbüsü ilə keçirildi: (Çəki: 1)

- Bitərəf dövlətlərin
 - Üçüncü qrup dünya dövlətlərinin
 - SSRİ, ABŞ, Çin və Böyük Britaniyanın
 - II Dünya müharibəsindən məğlub çıxan dövlətlərin
 - ABŞ, İngiltərə və Fransanın
-

Sual: BMT TŞ-nın neçə daimi üzvü var: (Çəki: 1)

- 3
 - 11
 - 7
 - 5
 - 8
-

Sual: BMT-də əsas məşvərətçi orqan hansıdır: (Çəki: 1)

- Baş Assambleya
 - Təhlükəsizlik Şurası
 - Katiblik
 - Beynəlxalq məhkəmə
 - İqtisadi və Sosial Şura
-

Sual: BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı necə adlanır: (Çəki: 1)

- YUNİSEF
 - ANAMA
 - MAQATE
 - YUNESKO
 - ARRA
-

Sual: NATO-nun mənzil qərarqahı hansı şəhərdə yerləşir: (Çəki: 1)

- Strasburq
 - Cenevrə
 - Brüssel
 - Nyu-York
 - Lissabon
-

Sual: ASİƏT yaradılmışdır: (Çəki: 1)

- 1967-ci ildə
 - 1974-cü ildə
 - 1989-cu ildə
 - 1990-ci ildə
 - 1992-ci ildə
-

Sual: ASİƏT-ə üzvlüyə məhdüdiyyətlər tətbiq edilirdi: (Çəki: 1)

- 1997-ci ildə
 - 1998-ci ildə
 - 1999-cu ildə
 - 2000-ci ildə
 - 2001-ci ildə
-

Sual: BMT-nin sülhməramlı qüvvələri necə adlanır: (Çəki: 1)

- qırmızı papaqlılar
 - mavi dəbilqəlilər
 - yaşıl dəbilqəlilər
 - sarı dəbilqəlilər
 - mavi papaqlılar
-

Sual: BMT nizamnaməsi 1945-ci ildə hansı şəhərdə imzalandı: (Çəki: 1)

- Nyu-York
 - Dumbarton-OKS
 - Moskva
 - San-Fransisko
 - London
-

Sual: Hansı dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil: (Çəki: 1)

- Rusiya
 - Fransa
 - Çin
 - Almaniya
 - Böyük Britaniya
-

Sual: Bunlardan hansı BMT-nin rəsmi dilləri sırasına aid deyil: (Çəki: 1)

- rus
 - ingilis
 - yapon
 - fransız
 - çin
-

BÖLMƏ: 08 02

Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Avropa Paris xartiyasının yaranma (imzalanma) tarixi: (Çəki: 1)

- 1963
- 1971
- 1990
- 1998
- 2000

Sual: ATƏT-in əsas fəaliyyəti: (Çəki: 1)

- iqtisadi irəliləyiş
- mədəni əlaqələrin genişləndirilməsi
- əməkdaşlıq və təhlükəsizlik məsələləri
- təşkilatın fəaliyyəti yalnız Avropa ölkələrini əhatə edir
- ekoloji problemlər

Sual: ATƏT-in baza prinsipləri (ümumi sayı): (Çəki: 1)

- 7
- 5
- 8
- 10
- 6

Sual: Beynəlxalq təşkilatların təsnifatı, bir qayda olaraq, aşağıdakılardan hansı princip üzrə aparılmışdır? (Çəki: 1)

- Üzvlük
- Coğrafi
- Funksional
- Üzvlərin statusuna görə
- Yaranma tarixinə əsasən

Sual: 1944-cü ildə beynəlxalq təşkilatların Bretton-Wuds sisteminin yaranması dövlətlər arasında hansı münasibətlərin inkişafında böyük hadisə oldu? (Çəki: 1)

- Siyasi və diplomatik
- Maliyyə və iqtisadi
- Hərbi və təhlükəsizlik
- Elmi-texniki
- Sosial və mədəni

Sual: Neçə dövlət NATO üzvüdür (2005-ci il üçün)? (Çəki: 1)

- 28
 - 26
 - 18
 - 19
 - 12
-

Sual: Azərbaycan neçənci ildə BMT üzvlüyünə qəbul edildi? (Çəki: 1)

- 1991
 - 1992
 - 1993
 - 1994
 - 1995
-

Sual: Azərbaycan neçənci ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” programına qoşuldu? (Çəki: 1)

- 1992
 - 1993
 - 1994
 - 1995
 - 1996
-

Sual: BMT Nizamnaməsinə görə onun neçə əsas orqanı var? (Çəki: 1)

- 2
 - 8
 - 4
 - 3
 - 6
-

Sual: Aşağıdakılardan biri BMT TŞ-nın daimi üzvlərindən deyil: (Çəki: 1)

- Çin
 - Rusiya
 - ABŞ
 - Böyük Britaniya
 - Almaniya
-

Sual: 1997-ci ildən bəri ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik edir: (Çəki: 1)

- ABŞ, Rusiya, Türkiyə
 - ABŞ, Rusiya, Fransa
 - ABŞ və Rusiya
 - Rusiya, İngiltərə, Fransa
 - Rusiya və Türkiyə
-

Sual: NATO-ya üzv dövlətlər üçün irəli sürülən tələb prinsiplərdən biri yanlışdır: (Çəki: 1)

- kollektiv təlükəsizlik

- demokratiya
 - konsensus
 - ədalətli rəqabət
 - qarşılıqlı təhlükəsizlik
-

Sual: NATO ilə tərəfdaşlıq müqavilələrinə qoşulan ölkələr üçün məcburi öhdəliklər sırasında verilə bilməz: (Çəki: 1)

- NATO üzvü ölkələrindən hər hansı birinə qarşı təcavüz aktı baş verdikdə NATO tərəfdən hərbi əməliyyatlarda iştirak etmək
 - hərbi idarələr üzərində mülki nəzarətin təmin edilməsi sahəsində tədbirlər keçirilməsi
 - hər il hərbi büdcənin dərci
 - əsas döyüş sistemlərinin blokun standartlarına uyğun təkmilləşdirilməsi və yenidən təchizinin təşkili
 - qoşunların döyüş hazırlığı programına ingilis dilinin məcburi tədrisinin daxil edilməsi
-

Sual: İslam Konfransı Təşkilatı nə zaman təsis edildi: (Çəki: 1)

- 1969
 - 1959
 - 1950
 - 1960
 - 1970
-

Sual: Bunlardan hansı BMT-nin əsas organlarına aid deyil: (Çəki: 1)

- Təhlükəsizlik Şurası
 - Beynəlxalq məhkəmə
 - Baş məclis
 - katiblik
 - YUNİSEF
-

Sual: ATƏM-in yaranması və əsas prinsipləri haqqında Yekun Aktı hansı şəhərdə imzalandı: (Çəki: 1)

- Brüssel
 - Haaqa
 - Helsinki
 - Cenevrə
 - Strasburq
-

Sual: Nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək istəyən dövlətlər bunu hansı təşkilatın nəzarəti ilə etməlidirlər: (Çəki: 1)

- OPEK
 - Avropa Şurası
 - Avropa İttifaqı
 - MAQATE
 - Beynəlxalq səhiyyə təşkilatı
-

Sual: Hansı dövlət BMT TŞ-nin daimi üzvü deyil: (Çəki: 1)

- ABŞ
 - Fransa
 - Çin
 - Yaponiya
 - Rusiya
-

BÖLMƏ: 08 03

Ad	08 03
Suallardan	71
Maksimal faiz	71
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hal hazırda BMT-yə qəbul necə həyata keçirilir? (Çəki: 1)

- Baş Assambleyanın qətnaməsi və Təhlükəsizlik Şurasının tövsiyələri əsasında
 - Təhlükəsiz Şurasının qərarı ilə
 - Katibliyin tövsiyəsi ilə
 - beynəlxalq məhkəmə və Baş Assambleyanın qərarı ilə
 - Təhlükəsizlik Şurası və Beynəlxalq məhkəmənin tövsiyələri ilə
-

Sual: BMT-nin Katibliyi hansı funksiyani yerinə yetirir: (Çəki: 1)

- Qətnamə qəbul edir
 - təşkilatın qəbul etdiyi proqramları icra edir
 - sanksiya tətbiq edir
 - təşkilata yeni üzvlərin qəbulunu həyata keçirir
 - Təhlükəsizlik Şurasının üzvlərini seçir
-

Sual: BMT-nin Baş Katibi necə təyin olunur: (Çəki: 1)

- katibliyin qərarı ilə
 - Təhlükəsizlik Şurasının qərarı ilə
 - katibliyin tövsiyəsi əsasında Baş Assambleya tərəfindən
 - Baş Assambleyanın tövsiyəsi ilə Katiblik tərəfindən
 - Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən
-

Sual: Azərbaycan neçənci ildə «Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı»nı NATO-ya təqdim etdi? (Çəki: 1)

- 2000
 - 2004
 - 1994
 - 1996
 - 1999
-

Sual: İKT-nin ali orqanı hansıdır: (Çəki: 1)

- krallar, dövlət və hökumət başçılarının konfransı
 - xarici işlər nazirlərinin konfransı
 - baş katiblik və onun tabeliyində olan təşkilatlar
 - baş nazirlərin konfransı
 - təşkilatın parlamenti
-

Sual: İKT-nin icra orqanı hansıdır: (Çəki: 1)

- baş katiblik
 - nazirlər şurası
 - hökumət başçıları konfransı
 - xarici işlər nazirləri konfransı
 - ali komissiya
-

Sual: İslam İnkişaf Bankının təsis edilməsi haqda Bəyanat nə zaman imzalanmışdır: (Çəki: 1)

- - 1975
 - 1973
 - 1969
 - 1976
 - 1970
-

Sual: Bu dövlətlərdən ASİƏT-ə daxildir: 1. İndoneziya 2. Filippin 3. Fransa 4. ABŞ 5. Almaniya 6. Rusiya (Çəki: 1)

- -
 - 1,2,4,6
 - 3,4,5,6
 - 2,3,4,5
-

Sual: BMT-nin sülhməramlı qüvvələri ilk dəfə hansı münaqişə zonasında yerləşdirilmişdi: (Çəki: 1)

- -
 - İsrail-Fələstin cəbhəsində
 -
 -
-

Sual: Bunlardan hansı ATƏT-in yekun prinsiplərinə aid deyil: (Çəki: 1)

- Ərazi bütövlüyünə hörmət
 - sərhədlərin toxunulmazlığı
 - insan hüquq və azadlıqlarının təmin olunması
 - xalqların öz müqəddəratını təyin etmə hüququ
 - bir-birinin daxili işlərinə qarışmaq
-

Sual: Hansı təşkilat 1955-ci ildə yaranmışdır: (Çəki: 1)

- NATO
 - Varşava müqaviləsi Təşkilatı
 - Avropa Şurası
 - BMT
 - İKT
-

Sual: Bunlardan hansı 1994-cü ildə müşavirədən təşkilata çevrildi: (Çəki: 1)

- GUAM
 - MDB
 - İKT
 - ATƏT
 - NATO
-

Sual: Hansı «Soyuq müharibə» illərində sosialist ölkələrinin hərbi-siyasi bloku idi: (Çəki: 1)

- QİYŞ
 - GUAM
 - ASEAN
 - Varşava müqaviləst təşkilatı
 - Bağdad paktı
-

Sual: Hansı dövlət Millətlər Cəmiyyətinin Daimi Şurasına daxil deyildi: (Çəki: 1)

- Fransa
 - Yaponiya
 - İtaliya
 - Böyük Britaniya
 - Rusiya
-

Sual: Millətlər Cəmiyyətinin süqutu səbəbi: (Çəki: 1)

- Almanyanın Birinci dünya müharibəsində məğlubiyyəti
 - Rusiyada sosialist inqilabı
 - ABŞ-la İngiltərə arasındaki ziddiyyətlər
 - Beynəlxalq ziddiyyətləri yalnız qalib dövlətlərin mənafeyindən həll etməyə çalışması
 - İtaliyanın Həbəştistanı işgal etməsi
-

Sual: Bunlardan hansı Qeyri-Hökumət Təşkilatı deyil: (Çəki: 1)

- Paquos hərəkatı
 - Qırmızı Xaç və Aypara Təşkilatı
 - London klubu
 - Sərhədsiz həkimlər təşkilatı
 - Şanxay Əməkdaşlıq Təşkilatı
-

Sual: Hansı təşkilat daha sonra yaranıb: (Çəki: 1)

- NATO
 - Avropa Şurası
 - ATƏT
 - Avropa İttifaqı
 - İKT
-

Sual: Hansı ölkələr Qeyri-Hökumət Təşkilatlarında daha çox təmsil olunur: (Çəki: 1)

- Şimal ölkələri
 - İnkışaf etmiş ölkələr
 - Böyük yeddilər
 - müsəlman ölkələri
 - inkışaf etməkdə olan və üçüncü dünya ölkələri
-

Sual: Belçikada Beynəlxalq Hüquq İnstitutunun yaradılması: (Çəki: 1)

- 1789
 - 1810
 - 1873
 - 1900
 - 1910
-

Sual: Beynəlxalq təşkilatların yaranması tarixi (ilk mərhələ): (Çəki: 1)

- antik dövr
 - quldarlıq dövrü
 - feodalizm dövrü
 - kapitalizm dövrü
 - XX əsrin əvvəllərində
-

Sual: Beynəlxalq bank qrupunun əsas iş prinsipi: (Çəki: 1)

- beynəlxalq miqyasda iqtisadi və sosial tərəqqiyə səy göstərir
 - yalnız məsləhət köməyi göstərir
 - geridə qalmış dövlətlərin iqtisadi və sosial tərəqqilərinə dəstək verir, milli kadrların hazırlanmasında iştirak edir
 - beynəlxalq bank qrupu yekdil təşkilatdır
 - yalnız uzunmüddətli proyektlərin və programların qəbulunda iştirak edir
-

Sual: Beynəlxalq gömrük təşkilatının yaradılması : (Çəki: 1)

- 1950
 - 1955
 - 1960
 - 1947
 - 1962
-

Sual: Portugaldilli dövlətlərin birliyinin yaradılması tarixi: (Çəki: 1)

- 1980

- 1947
 - 1960
 - 1970
 - 1996
-

Sual: Millətlər Birliyinin prinsiplərinin qəbul edilməsi tarixi : (Çəki: 1)

- 1971 il
 - 1978 il
 - 1965 il
 - 1950 il
 - 1960 il
-

Sual: Üzv dövlətlərinin öhdəlikləri (Varşava müqaviləsi təşkilatı): (Çəki: 1)

- Ümumi hərbi qüvvələr komandanlığı yaradılmamışdı
 - Komandanlığın yerləşdirilməsi Praqa şəhərində olmuşdu
 - Təşkilata daxil olmuş dövlətlərdə SSRİ-nin hərbi qüvvələrini yerləşdirməmək şazişi imzalanmışdı
 - Təşkilat NATO ilə rəqabət aparmamışdı
 - 1955 ildə yaradılmış və əsas öhdəliklər: bütün mübahisələri, problemləri sülh yolu ilə həll etmək, təhlükəsizlik problemləri üzrə məsləhətlər aparmaq, dərhal təcavüzə məruz qalmış üzv dövlətlərinə kömək etmək
-

Sual: Təşkilatın işçi qrupları (GUAM): (Çəki: 1)

- İşçi qruplar yaradılmamışdı
 - Milli koordinator komitəsi
 - İşçi qruplar təşkilatın bütün sahələrini əhatə etmir
 - İşçi qruplarda üzv dövlətlərin nümayəndələri təmsil olunmayırlar
 - Daimi təyin olunurlar
-

Sual: Avropa yenidənqurma və inkişaf bankı: (Çəki: 1)

- 1988-ci ilə yaradılıb və maliyyə - infestisiya təşkilatıdır
 - bankın ali orqanı - icraçı komitədir
 - bankın üzvü olması üçün Beynəlxalq valyuta fondunun üzvü olması tələb olunmur
 - 1991-ci ildə yaradılıb Mərkəzi və Şərqi Avropa dövlətlərinə iqtisadiyyatın yüksəlişi, bazar iqtisadiyyatına keçid məqsədilə yardım göstərmək
 - Azərbaycan bankın üzvü deyil
-

Sual: Baş katiblik (Millətlər Cəmiyyəti): (Çəki: 1)

- üzv dövlətlərin nümayəndələrindən ibarət idi
 - baş katib, katiblərdən və köməkçi işçilərdən ibarətdir və Şura tərəfindən təsdiq olunurdu
 - katibliyin üzvləri Assambleya tərəfindən təsdiq olunurdu
 - baş katib neytral dövlətin nümayəndəsi olmalı idi
 - baş katiblik onun fəaliyyəti Assambleya tərəfindən qiymətləndirilmirdi
-

Sual: Millətlər cəmiyyətinin nüfuzunun itirilməsinin səbəbləri (Çəki: 1)

- maliyyə problemləri
 - təşkilata beynəlxalq aləmdə ehtiyacın olunmaması
 - II Dünya Müharibəsi əsas olmuşdu
 - assambleyanın toplantıları 1946-cı ilə qədər davam etmişdi
 - təşkilatın rəsmi ləğvi 1945-ci ildə olmuşdu
-

Sual: Millətlər Cəmiyyətinin fəaliyyət dövrü (Çəki: 1)

- 1900 - 1920
 - 1920 - 1946
 - 1930 - 1950
 - 1910 - 1930
 - 1925 - 1945
-

Sual: Millətlər cəmiyyətinin Şurası (Çəki: 1)

- hər bir üzv dövlətin nümayəndəsi Şurada təmsil olunmuşdur
 - Şurada daimi statusa İngiltərə, ABŞ, Fransa, İtaliya və Yaponiya hüququna madikdirlər
 - Şurada müzakirə olunan problem, onun barəsində qəbul edilən qərar yekdil səs tələb olunmurdu
 - müstəsna halları nəzərdə tutulmamışdı
 - daimi Şuranın üzvləri qruplara bölünmürdülər
-

Sual: Millətlər cəmiyyətinin tarixi təcrübəsinin aspektləri (Çəki: 1)

- dövlətarası assosiasiya
 - beynəlxalq orqanızm
 - beynəlxalq həyatın tənzimlənməsi təşəbbüsü
 - üç əsas prinsip: dövlətarası, beynəlxalq və beynəlxalq həyatın tənzimlənməsi təşəbbüsü
 - nizamnamədə əks olunmuş aspektlər təşkilatın fəaliyyətində realizə edilməmişdi
-

Sual: BMT-nin Nizamnaməsinin əsasları (Çəki: 1)

- beynəlxalq əlaqələrin əsas prinsipləri açıqlanmayıb
 - üzv dövlətlərin hüquq və öhdəcilikləri öz əksini tapmayıb
 - nizamnamədə üzv dövlətlərin hüquq və öhdəcilikləri izah olunmuş, təşkilatın orqanları və onların iş fəaliyyəti aydınlaşdırılmışdı
 - sənəd beynəlxalq əlaqələrdə, müharibədən sonrakı dövrün yeniliklərini nəzərə almamışdı
 - beynəlxalq əlaqələrdə hərbi qüvvədən istifadə edilməsinə qadağa qoyulmamışdı
-

Sual: BMT-nin fəaliyyətinin regional dövlətlər qrupuna bölünməsi (Çəki: 1)

- dövlətin coğrafi yerləqməsi nəzərə alınmır
- regional coğrafi bölgü mövcuddur: Afrika, Asiya, Latin Amerikası, Qərbi Avropa və digər dövlətlər
- ABŞ ayrıca qrupa daxil olunmuşdur
- dövlətlərin regional yerləşməsi öz mənfi nəticələrini göstərməkdədir

- Qərbi Avropa dövlətləri bölgündə aparıcı yer tutur
-

Sual: Təhlükəsizlik Şurasının fəaliyyətinin strukturunu (Çəki: 1)

- daimi komitələrə malik deyil
 - ixtisaslaşdırılmış komitələr mövcud deyil
 - üzv və qeyri-üzv dövlətlər Şuraya müraciət etmək hüququna malik deyil
 - Şura Baş Assambleyanın gündəliyinə tövsiyə etmək hüququna malik deyil
 - daimi və ixtisaslaşdırılmış komitələr mövcuddur, Şuraya hər bir dövlət müraciət etmək imkanına malikdir
-

Sual: İqtisadi və Sosial Şura (Ekosos) (Çəki: 1)

- Şura BMT-nin iqtisadi və sosial fəaliyyətini koordinasiya ilə məşğul olmur
 - Şura Baş assambleya tərəfindən seçilmir
 - dövlət və qəri-dövlət təşkilatları ilə əlaqə yaratmamışdı
 - Şura daimi komitələrə bölünməmişdi
 - Şuranın əsas məqsədi iqtisadi və sosial problemlərin həllinə yönəlib, üzvlər assambleya tərəfindən seçilir, digər təşkilatlar ilə sıx əlaqə saxlayır
-

Sual: BMT-nin təsis konfransı. Təşkilatın nizamnaməsinin qəbul edilməsi (Çəki: 1)

- Paris (1947 il)
 - Roma (1950 il)
 - San-Fransisko (1945 il)
 - Moskva (1946 il)
 - London (1948 il)
-

Sual: Ərzaq və kənd təsərrüfatı təşkilatının yaranması (Çəki: 1)

- 1950
 - 1955
 - 1945
 - 1960
 - 1961
-

Sual: Ərzaq və kənd təsərrüfatı təşkilatının Konfransının iş fəaliyyəti (Çəki: 1)

- əsas prinsipləri aydınlaşdırır, büdcəni təsdiq edir, aparılan işləri müzakirə edir, qərarlar qəbul edir
 - milli və beynəlxalq miqyasda problemlərin müzakirəsində iştirak etmir
 - beynəlxalq aləmdə mövcud olan vəziyyətin müzakirəsini aparmır
 - məsləhət, tövsiyə və nəzarət funksiyalarını daşımır
 - təşkilat köməkçi komitələrə bölünmür
-

Sual: Baş konfrans (UNESCO) (Çəki: 1)

- təşkilatın baş orqanı sayılır
- bütün üzv dövlətlər təmsil olunmayırlar
- konfrans məqsəd və program fəaliyyəti müəyyənləşdirmir
- konfrans dövlətarası və qeyri-dövlət təşkilatları ilə əlaqə saxlamır

- baş konfrans, təşkilatın əsas orqanı sayılır, üzv dövlətlər təmsil olunub, toplantıda təşkilatın məqsəd və programı müəyyənləşdirilir
-

Sual: Beynəlxalq Səhiyyə Təşkilatının yaradılması (Çəki: 1)

- 1945-ci il
 - 1947-ci il
 - 1948-ci il
 - 1950-ci il
 - 1952-ci il
-

Sual: Atom enerjisi beynəlxalq agentliyi təşkilatının baş orqanı (Çəki: 1)

- qurultay
 - ümumi toplantı (üzv dövlətlərin)
 - baş konfrans
 - şura
 - tənzimləmə fəvqaladə qrup
-

Sual: Beynəlxalq ticarət təşkilatının əsas funksiyaları (Çəki: 1)

- inkişaf etmiş dövlətlərin ticarət sahəsində yekdil yanaşmaların əldə edilməsi
 - ticarətin tənzimlənməsi məqsədi güdmür
 - ticarət siyasetinin şəffaflığına riayət edilməsi bir məqsəd kimi qarşıya qoyulmayıb
 - dünya ticarətinin sayəsində ümumi qaydaları qəbul etmək, yaranmış mübahisələri tənzimləmək
 - beynəlxalq ticarətdə təhlükəsizliyi təmin etmək hüququnda deyil
-

Sual: Beynəlxalq ticarət təşkilatının əsas məqsədi (Çəki: 1)

- turizmi dəstəkləmək, iqtisadi inkişaf vasitəsi kimi, xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə nail olmaq
 - yalnız kommersiya məqsədi güdür
 - sülhün qorunmasında təsir imkanlarına malik deyil
 - insan hüquqlarına riayət etməkdə təsiri yoxdur
 - inkişaf etməkdə olan dövlətlərin turizm sferasının inkişaf etməsində iştirak etmir
-

Sual: Kimyəvi silahları qadağan etmə təşkilatının əsas fəaliyyəti (Çəki: 1)

- kimyəvi silahların dünya üzərində tam ləğv edilməsinə nail olmaq və onun istehsalını qadağan etmək
 - təşkilat üzv dövlətlərini kimyəvi silahdan müdafiə etməyə yardım və öhdəcilik qəbul etməyib
 - beynəlxalq miqyasda kimya sahəsində əməkdaşlığı səy göstərmir
 - kimyəvi silahın istehsal edilməsinin qadağan edilməsi barəsində konvensiya qəbul edilməyib
 - hər bir üzv dövlət kimyəvi silahların ləğvi və onun istehsalı barəsində öhdəcilik qəbul etməyiblər
-

Sual: BMT-nin ətraf mühit programı (Çəki: 1)

- 1960-cı ildə yaradılıb
 - BMT konfransından sonra 1973-cü ildə yaradılıb və əsas istək və məqsəd ətraf mühiti qorumaq olmuşdur
 - program regional miqyasda aparılır
 - problem üzrə koordinasiya programı qəbul edilməyib
 - təşkilatın katibliyi Parisdə yerləşir
-

Sual: İnterpol -un Baş Assambleyasının səlahiyyətləri (Çəki: 1)

- polislərin dünya miqyasında əməkdaşlığına yönəlməyib
 - yeni üzvlərin təşkilata qəbulu imkanına malik deyil
 - təşkilatın iş planı və büdcəni təsdiq etməsində iştirak etmir
 - daimi və müvəqqəti komissiyaları təşkil etmək imkanına malik deyil
 - polislərin beynəlxalq miqyasda əməkdaşlığı, təşkilatın iş planı və büdcəsinin təsdiq edilməsi, yeni komissiyaların yaradılması səlahiyyətlərinə malikdir
-

Sual: Beynəlxalq hesablama bankı (Çəki: 1)

- bank 1930-cu ildə yaradılıb, Almanyanın Versal müqaviləsinin şərtlərinin icrası üçün, II Dünya müharibəsindən sonra Breton-Vud sistemi çərçivəsində fəaliyyətini davam etdirmişdir
 - bank beynəlxalq formatda fəaliyyət göstərmir
 - bank iqtisadi tədqiqatlar mərkəzi sayılır
 - bank Beynəlxalq valyuta fondu ilə əməkdaşlıq etmir
 - bank regional maliyyə təşkilatıdır
-

Sual: Şimali Atlantika müqaviləsi. NATO (Çəki: 1)

- Təşkilatın yaradılması tarixi 1930 ildə olmuşdur
 - 1940 ildə olmuşdu (Paris sazişi)
 - 1919 ildə olmuşdu (London sazişi)
 - 1955 ildə olmuşdu (Madrid sazişi)
 - 1949 ildə olmuşdu (vaşinqton sazişi)
-

Sual: Şimali Atlantika əməkdaşlıq şurasının struktur qrupusu (Çəki: 1)

- Yalnız Qərbi Avropa ölkələri daxil olmaq hüququna malikdirlər
 - Avropanı yüksək inkişaf etmiş dövlətləri
 - Elmi və ekoloci NATO -nun proqramlarında iştirak etmir
 - Şura zərbi müdafiə planlaşmanın planı ilə məşğul olmur
 - Məsləhətçi forumdur, öz tərkibinə NATO üzvü olan dövlətlər ilə birlikdə postsovət dövlətləri və qurumda xarici işlər təmsil olunublar
-

Sual: «Sülh naminə tərəfdəşliq» iştirakçılarının tərkibi (Çəki: 1)

- Yalnız Avropa dövlətləri
- Asiya ölkələri
- Birliyə qəbulu zamanı milli ayrı seçkiliyə yol verilir
- Üzv dövlətlər qaynar nöqtələrdə iştirak etmirlər
- Avropa və Asiya ölkələri birliyin iştirakçılarıdı. Azərbaycan Respublikası birliyin üzvüdür

Sual: OPEK-in tərkibi (Çəki: 1)

- Yalnız Yaxın Şərqi ölkələri
 - İran körfəzi
 - Afrika dövlətləri
 - Bütün neft ixrac edən dövlətlər
 - Latın Amerika dövlətləri
-

Sual: OPEK-in konfransları (Çəki: 1)

- Büdcə və nizamnamədə dəyişiklik aparmaq konfransın səlahiyyətlərindən kənardır
 - Fövqəladə toplantılar adətən çağrılır
 - Baş katib eyni zamanda konfransın katibidir
 - Ən yüksək təşkilatın orqanı, iki ildə bir Vyanada toplantıda üzv dövlətlər toplantı keçirirlər
 - Konfrans ümumi xətti müəyyən etmir
-

Sual: Cənub mərkəzi (Portuqaldilli dövlətlər birlüyü) (Çəki: 1)

- Mərkəz qeyri hökumət orqan (təşkilat) sayılır
 - Beynəlxalq təşkilat kimi qəbul edilməyib
 - Cənub dövlətlərin həmrəyliyinə yönəlməyib
 - Mərkəzin maliyyə təminatı üzv dövlətlər tərəfindən toplanır
 - 1995-ildə yaradılıb. Əsas məqsəd: regionun həmrəyliyinə dövlətlərin qarşılıqlı yardımına, koordinasiya rolu fəaliyyətin istiqamətidir.
-

Sual: Katibliyin strukturu və iş fəaliyyəti (Millətlər Birliyi) (Çəki: 1)

- Müdir başçılıq edir
 - 1956 ildən sonra katiblik yeniləndirilməyib (iş üsulu)
 - Katiblik departamentlərə bölünməyib
 - Katibliyin nəzində komitələr və qruplar fəaliyyət göstərmirlər
 - Katibliyin Baş katib tərəfindən idarə olunur. 1993 ildə iş fəaliyyətində bir sıra islahatlar aparılmışdı, 13 departamentə bölünür. Katiblik Londonda yerləşir
-

Sual: OPEK-in iqtisadi komissiyası (Çəki: 1)

- Onun səlahiyyətlərinə bütün neft siyasetinin problemləri daxil edilməmişdir
 - Enerji siyaseti komissiyanın fəaliyyətindən kənardır
 - Komissiya adətən iki ildən bir toplantı keçirir
 - Baş katib daimi təyin olunur
 - Neft bazارında stabilisiyi təmin edir. Onun səlahiyyətlərinə neft və enerji problemləri aiddir
-

Sual: Təşkilatın əsas məqsədləri (QİYŞ) (Çəki: 1)

- Təşkilatın əsas məqsədi: təsərrüfat təcrübə mübadiləsi, texniki qarşılıqlı kömək, xalq təsərrüfat planlarının koordinasiyası
- Dövlətlər arası iqtisadi koordinasiya nəzərdə tutulmamışdı
- Sənayedə və kənd təsərrüfatında əmək bölgüsü aparmamışdı

- Üzv dövlətlərinin iqtisadiyyatına bərabər inkişafa imkanlar yaradılmışdı
 - Üzv dövlətlərdən sərbəst iqtisadi inkişafına imkanlar yaratmaq
-

Sual: Təşkilatın strukturu (Varşava müqaviləsi təşkilatı) (Çəki: 1)

- Siyasi müşavirətçi, siyasi komitə (ümumi məsafələr) və birləşmiş hərbi qüvvələr komandanlığı
 - Birləşmiş hərbi qüvvələr ilə idarəcilik Şura tərəfindən icra olunur
 - Birləşmiş hərbi qüvvələrin ümumi qərargahı yaradılmışdı
 - Hərbi nazirlər komitəsi yaradılmamışdı
 - Baş komandanlıq
-

Sual: MDB -nin hüququ əsasları (Çəki: 1)

- Əsas sənəd ümumi razılıq sazişi olmuşdu
 - 1992-1993 illərdə qəbul edilmiş sənədlər birliyin hüquqü əsaslarını yaratmışdı. Əsas sənəd MDB nizamnaməsi sayılır
 - MDB iqtisadi birlüyü yaradılmamışdı
 - Humanitar problemlər nizamnamədə əksini tapmamışdı
 - Nizamnamədə dövlətlər arası əlaqələrin prinsipləri tam aydınlaşdırılmışdır
-

Sual: Təşkilata daxil olmuş dövlətlər (GUAM) (Çəki: 1)

- Təşkilatın ilk sammiti: Yaltada 2001 ildə olmuşdur
 - Təşkilatın yaranmasının ilk mərhələsində: Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan. 1999 ildə Özbəkistan
 - Özbəkistan təşkilatda və bu gündə qalmaqdadır
 - Təşkilata daxil olmuşlar: Rusiya, Azərbaycan, Gürcüstan, Moldova
 - Təşkilata daxil olmuşlar: Tacikistan, Türkmenistan, Azərbaycan, Gürcüstan
-

Sual: Təşkilatın icrası orqanı (GUAM) (Çəki: 1)

- İcraçı şura
 - Üzv dövlətlərin baş nazirləri
 - Ayrıca təşkil olunmuş komitə
 - Xarici işlər nazirlərinin şurası
 - Katiblik
-

Sual: Avropa İttifaqının yaradılması üçün yeni təşəbbüsler (Çəki: 1)

- 30-cu illərin sonunda olmuşdu
 - 50-ci illərdə olmuşdu
 - SSRİ-nin süqutundan sonra
 - müharibə dövründə Avropa dövlətlərinin birliyinin yaradılması proyektləri olmamışdı
 - İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə U.Çerçilin təklifi - «Avropa evi»nin yaradılması ehtiyacı
-

Sual: Maastrix sazişinin əsas maddələri (Çəki: 1)

- ümumi bazarın hüquqi normalarını aydınlaşdırılmamışdı
- ətraf mühitin qorunması barəsində öhdəciliğin öz əksini tapmamışdı

- ittifaqda vətəndaşlığın qəbulu qaydalı nəzərdə tutulmamışdı
 - ittifaqın konfransları keçirilməyib
 - iqtisadi və maliyyə birliyinin yaradılması, ümumi valyutanın qəbul edilməsi, xarici və təhlükəsizlik normaları öz əksini tapmışdır
-

Sual: Maastrix sazişinin əsas maddələri (Çəki: 1)

- ümumi bazarın hüquqi normalarını aydınlaşdırılmamışdı
 - ətraf mühitin qorunması barəsində öhdəcilik öz əksini tapmamışdı
 - ittifaqda vətəndaşlığın qəbulu qaydalı nəzərdə tutulmamışdı
 - ittifaqın konfransları keçirilməyib
 - iqtisadi və maliyyə birliyinin yaradılması, ümumi valyutanın qəbul edilməsi, xarici və təhlükəsizlik normaları öz əksini tapmişdır
-

Sual: Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti (Çəki: 1)

- ümumi strateji proqramlar qəbul etmir
 - ümumi prinsip və yekdil istiqamətlər qurmur
 - Avropa İttifaqı xarici və təhlükəsizlik siyasətində ümumi strateji proqram-lar qəbul edir, istiqamətləri aydınlaşdırır və ümumi strategiyani hazırlayır
 - birlik xarici dövlətlər ilə beynəlxalq saziş bağlamaq hüququna malik deyil
 - xarici siyasət problemlərə ümumi mövqə hazırlamayıb
-

Sual: Benilüks birliyin strukturu (Çəki: 1)

- nazirlər komitəsi ali orqan sayılır, qəbul edilmiş sazişlərin icrasına nəzarət edir, təşkilat komissiyaların imkanlarından istifadə edir
 - birliyin iqtisadi şurası müstəqil fəaliyyətə malikdir
 - birlikdə sahə və xüsusiləşdirilmiş komissiyalar və komitələr yaradılmayıb
 - arbitraj kollegiyası və hüquq palatası yaradılmayıb
 - qurum işçi qruplarına malik deyil
-

Sual: Avropa Azad Ticarət Assosiasiyanının məqsədləri (Çəki: 1)

- bütün iqtisadi problemləri əhatə etməmişdi
 - inkişaf etmiş dövlətlərin istəyini realizə edir
 - qurumun üzv dövlətlərinin sayı 1960-ci ildən (yaranma tarixi) dəyişməz qalmışdır
 - qurum Avropa iqtisadi birliklə rəqabət aparır
 - iqtisadi artım, maliyyə sabitliyi, üzv dövlətlərin tam bərabərliyi, 2004-cü il-də birliyə İslandiya, Lixtensteyn, Norveç və İsveçrə dövlətləri daxil olmuş-lar
-

Sual: Avropa nüvə tədqiqatlar təşkilatı (Çəki: 1)

- 1950-ci ildə yaradılmışdı, təşkilatın üzvləri nüvə silahını əldə etmiş dövlət daxil olmuşlar
 - 1954-cü ildə yaradılıb, məqsəd Avropa dövlətlərinin elmi və fundamental nüvə fizikasının tədqiqatlarında əməkdaşlıq yaratmaq istəyi olmuşdu
 - Azərbaycan təşkilatın proyektlərində iştirak etmir
 - baş katib ən yüksək vəzifə sahibidir
 - təşkilat komitələrə bölünməyib
-

Sual: Budapeşt (1994) zirvə görüşü (Çəki: 1)

- Təşkilatın adını dəyişdirmək barəsində qərər qəbul edilməmişdi
 - Avropada baş vermiş siyasi radikal dəyişikliklər sammıtda qəraraların qəbulunda əksini tapmamışdı
 - Budapeşt sammiti təşkilatda yeni siyasetin aparılmasına təkan verməmişdi
 - Sammitdə təşkilat «Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi» yeni ad ilə əvəz olunmuşdı. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
 - Sammitin işində Avropanın bütün aktual problemləri gündəliyə salınmamışdı
-

Sual: Cənubi-Şərqi asiya dövlətlərin birliyinin məqsədələri (Çəki: 1)

- Regionun hərbi potensialını möhkəmləndirmək
 - Regionun hərbi potensialını möhkəmləndirmək
 - Əməkdaşlıq həyatın bütün sferasını əhatə etməyib
 - Əməkdaşlıq həyatın bütün sferasını əhatə etməyib
 - Birlik region dövlətlərin imkanlarını böyük təsiri yoxdur
-

Sual: Təşkilatın baş orqanı (Birləşmiş Afrika təşkilatı) (Çəki: 1)

- Assambleya-baş orqan sayılır
 - Təşkilatın qurultayı
 - Ümumi toplantı-baş orqan sayılır
 - Xarici işlər nazirlərinin toplantısı
 - Baş orqan -Forum sayılır
-

BÖLMƏ: 09 01

Ad	09 01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Təhlükəsizlik» termini XX əsrin 40-50-ci illərindən etibarən geniş işlənməyə başladı: (Çəki: 1)

- - Rusiyada
 - SSRİ-də
 - İtaliyada
 - Çində
 - ABŞ-da
-

Sual: SSRİ-də «təhlükəsizlik» termini işlənməyə başladı: (Çəki: 1)

- 1985-ci ildən sonra
- 1970-ci ildən sonra
- 2000-ci ildən

- 1960-cı illerin ortalarından
 - 1975-ci ildən
-

Sual: Azərbaycan regional təhlükəsizlik məsələsində mövqeyi: (Çəki: 1)

- Qafqaz regionuna əlavə güclərin gəlməsi
 - Avrasiya məkanının integrasiya
 - Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq
 - Çinlə əməkdaşlıq
 - beynəlxalq təşkilatlara qoşulmaq
-

Sual: Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə çıkış etdi: (Çəki: 1)

- Budapeşt sammitində
 - Roma konvensiyasının müzakirəsi zamanı
 - Paris samitində
 - İstanbul sammitində
 - BMT tribunasında
-

Sual: Azərbaycan və Gürcüstan arasında «Tbilisi bəyannaməsi» adlanan sənəd imzalandı: (Çəki: 1)

- 1996-ci ildə
 - 1992-ci ildə
 - 1919-cu ildə
 - 2005-ci ildə
 - 2003-cü ildə
-

Sual: KTM-nin KTT-na çevrilməsi: (Çəki: 1)

- 1999-cu ildə
 - 2001-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2009-cu ildə
-

Sual: Amerika politoloqu Lippmana görə dövlət o zaman təhlükəsiz vəziyyətdə olur ki: (Çəki: 1)

- Böyük dövlətlərin siyasetinə uyğun siyaset yürüdür
 - Dünyanın strateji bölgələrində maraqlarını qoruya bilir
 - Müharibədən qaçmaq naminə öz maraqlarını qurban verməyə məcbur olmur
 - Qonşu ölkələrlə heç bir münaqişəli vəziyyət olmur
 - Güclü orduya malik olur
-

BÖLMƏ: 09 02

Ad

09 02

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təhlükəsizlik sahəsində fəaliyyət: (Çəki: 1)

- dövlətlərin payına düşür
- terrorun payına düşür
- separatizmin payına düşür
- ayrı-ayrı qrupların üzərinə düşür
- QHT-lərin payına düşür

Sual: Rusyanın milli təhlükəsizliyinin müasir əsasları «Təhlükəsizlik» haqqında qanunda öz əksini tapmışdır: (Çəki: 1)

- 1994-cü ildə
- 1995-ci ildə
- 1996-ci ildə
- 1992-ci ildə
- 1997-ci ildə

Sual: Əməkdaşlığa əsaslanan təhlükəsizlikdə üstünlük verilir: (Çəki: 1)

- xarici siyasetə
- daxili siyasetə
- baza prinsiplərinə
- qeyri-rəsmi dialoqa
- ikitərəfli danışqlara

Sual: Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olmayan dövlətlər: 1. Rusiya 2. Azərbaycan 3. Qazaxıstan 4. Ukrayna 5. Özbəkistan 6. Gürcüstan (Çəki: 1)

- 1,2,3
- 1,4,5
- 2,3,4
- 2,4,6
- 4,5,6

Sual: Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı: (Çəki: 1)

- Budapeşt sammitində
- Kişinyov sammitində
- Moskva sammitində
- Lissabon sammitində
- Bakı sammitində

Sual: Rusiya regional problemləri «3+1» formulasında həll etməyə çalışır: (Çəki: 1)

- Cənubi Qafqaz ölkələri və Rusiya

- Cənubi Qafqaz ölkələri və Türkiyə
 - Baltikyanı ölkələr və Rusiya
 - İran, Türkiyə, ABŞ və Rusiya
 - Cənubi Qafqaz ölkələri və İran
-

Sual: Azərbaycanın regionda təhlükəsizlik məsələsində mövqeyi nədən ibarətdir? (Çəki: 1)

- Qafqaz bölgəsinin müxtəlif güc blokları arasında bölünməzliyi ideyası
 - Ermənistanın təcavüz aktı ilə əlaqədar olaraq Türkiyə ilə yaxınlaşmaq
 - Milli təhlükəsizliyin təminatı üçün birmənalı NATO-yönümlü siyaset yürütmək
 - Rusyanın regionda güclü mövqeyini nəzərə alaraq gələcəkdə KTMT-na qoşulmaq hədəfi
 - Öz təhlükəsizliyinin təminatı üçün sürətli silahlanmanın yeganə çıxış yolu hesab edilməsi
-

BÖLMƏ: 09 03

Ad	09 03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yeni dövlətçiliyin formallaşması prosesində əsas təhlükə sayılır: 1. hakimiyyətin silahlı yolla ələ keçirilməsi 2. qonşu dövlətlər tərəfindən işğal 3. separatçılıq 4. regional təşkilatlarda təmsil olunmaq 5. terrorizm (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,3,5
 - 2,4,5
 - 3,4,5
-

Sual: Dövlətlərin qoruduğu mühüm dəyərlər: 1. Vətəndaşların həyatı 2. siyasi partiyalar 3. ərazi bütövlüyünü 4. dövlət orqanları 5. konstitusiya quruluşunu (Çəki: 1)

- 1,2,3
 - 1,3,5
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

Sual: Amerika politoloqu Lippmana görə Dövlət o zaman təhlükəsiz olur ki: 1. müharibədən qaçmaq məqsədilə öz maraqlarını qurban verməyə məcbur olmur 2. müharibədən qaçmaq məqsədilə öz maraqlarını qurban verir 3. dövlətin maraqlarına təcavüz olduqda müharibə yolu ilə bu maraqları qoruyur 4. dövlətin maraqlarını qorumaq üçün müharibədən qaçır (Çəki: 1)

- 1,3
 - 1,2
 - 2,3
 - 2,4
 - 3,4
-

Sual: Kollektiv Təhlükəsizlik Müqaviləsini hansı dövlətlər imzaladı? (Çəki: 1)

- Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova
 - Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
 - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan
 - Rusiya, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan
 - Rusiya, Qazaxıstan, Ermənistan, Tacikistan, Özbəkistan, Gürcüstan
-

Sual: Cənubi Qafqaz münaqişə ocaqları sırasına daxildir: 1. Qarabağ münaqişəsi 2. Acarıstan münaqişəsi 3. Abxaziya münaqişəsi 4. Çeçenistan münaqişəsi 5. Osetiya münaqişəsi (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,4,5
 - 1,3,5
 - 3,4,5
-

Sual: İnterpol-un əsas məqsədləri : (Çəki: 1)

- polis orqanlarının dünya miqyasında əməkdaşlığın əldə edilməsinə yönəlməyib
 - yeni təşkilatların yaradılması bir məqsəd kimi durmayıb
 - təşkilatın siyasi, hərbi, dini və irqi xarakterli problemlərə qarışması qadağan olunub
 - təşkilatın qəbul etdiyi qərarlar tövsiyyə xarakteri daşıyır
 - təşkilatın beynəlxalq miqyasda fəaliyyəti kifayətləndirici deyil
-

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təhlükə vurulan zərərin miqyasına və səviyyəsinə görə aşağıdakı formalarda olur: 1. beynəlxalq (regional və global) 2. şəxsi (həyətyanı təsərrüfat) 3. milli, lokal (ölkə və ölkənin regionları) 4. sosial 5. xüsusi (firma və şəxs) (Çəki: 1)

- 1,2,3
- 1,3,5
- 2,3,4
- 2,3,5

3,4,5

Sual: Elmi-texniki tərəqqinin fəsadlarından irəli gələn təhlükə adlanır: (Çəki: 1)

- təbii
 - qlobal
 - sosial
 - texnogen
 - fiziki
-

Sual: Trumen doktrinasına görə: (Çəki: 1)

- Kommunist təhlükəsi altında olan Yunanıstan və Türkiyəyə 400 mln. dollar məbləğində yardımın göstərilməsi
 - İkinci dünya müharibəsində zərər çekmiş Avropa ölkələrinə yardım göstərilməsi
 - Ölkədə fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidirlər
 - ABŞ Avropada yeni orta mənzilli raketlər yerləşdirməməli idi
 - NATO üzvü olan Avropa ölkələri hərbi yardım almaq üçün ABŞ-a müraciət etdilər
-

Sual: Marşal planı nəzərdə tuturdu: (Çəki: 1)

- Mühəribədən sonrakı dövrdə iqtisadiyyatı bərpa etmək üçün Avropa ölkələrinə maliyyə yardımının göstərilməsini
 - İşçi qüvvələrinin tam məşğulluğunu
 - Sosial təminat üçün geniş şəraitin yaranmasını
 - Qərb ölkələrinin SSRİ ilə əməkdaşlıq programını
 - İnkişaf edən ölkələrə kömək
-

Sual: "Xalqlar həbsxanası" adlanırdı: (Çəki: 1)

- Rusiya
 - Osmanlı imperiyası
 - Avstriya-Macarıstan
 - Böyük Britaniya
 - SSRİ
-

Sual: "Milli dövlət": (Çəki: 1)

- Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup
 - BMT-nin tam rəsmi üzvü olan dövlət
 - De-yure tanınan dövlət
 - Yalnız bir millətdən təşkil olunan dövlət
 - Milli maraqlarını təmin edə bilən dövlət
-

Sual: II d.m.-də faşistlərin yəhudilər üçün ayırdığı xüsusi yerlər adlanırdı: (Çəki: 1)

- Konslager
- Getto
- Rezervasiya
- Bundesvat

Rezervuar

BÖLMƏ: 10 03

Ad	10 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsi asılıdır: 1. siyasi partiyaların fəaliyyətindən 2. onun təhsilindən 3. sağlam milli mənəviyyatının səviyyəsindən 4. müharibə və sülh amilindən 5. insan amilindən (Çəki: 1)

- 1,2,3
 - 2,3,5
 - 1,4,5
 - 2,3,4
 - 3,4,5
-

Sual: Dövlətin başqa dövlətlərin hesabına öz iqtisadiyyatını inkişaf etdirmək meyllerinin artmasına səbəb olur: 1. regional təhlükəsizlik şəraitində 2. istehsalın beynəlmiləlləşməsi 3. əhalinin təbii artımının baş vermesi 4. Müstəmləkə sisteminin dağıılması 5. təbii və iqtisadi resursların azalması (Çəki: 1)

- 1,2,4
 - 1,4,5
 - 2,3,5
 - 2,4,5
 - 3,4,5
-

Sual: İqtisadi təhlükənin mənbəyi aşağıdakı formalarda təzahür edir: 1. təbii təhlükə 2. milli təhlükə 3. texnogen təhlükə 4. sosial təhlükə 5. mövcud təhlükə (Çəki: 1)

- 1,3,4
 - 1,4,5
 - 2,3,4
 - 2,4,5
 - 3,4,5
-

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şovinizm: (Çəki: 1)

- dil və din birliyi
 - bir millətin digərlərindən «yüksəkdə» olması kimi xarakterizə edilməsi
 - başqa millətlərin qəbul edilməməsi
 - siyasi davranışın yaxınlığı
 - dil və mədəniyyətin etnik xüsusiyyətləri
-

Sual: Ksenofobiya: (Çəki: 1)

- iqtisadi birliyə nail olmaq
 - dil, din, adət-ənənə yaxınlığı
 - etnik qrupun öz milli mənliyini itirmə qorxusuna reaksiyasıdır
 - siyasetə qarşı reaksiyadır
 - milli dövlətin formalaşmasıdır
-

Sual: Millətin formalaşmasının əsas amilləri: (Çəki: 1)

- iqtisadi birlik, dil birliyi, tarix birliyi
 - siyasi birlik
 - mədəni birlik
 - dilin vahidliyi
 - iqtisadi, siyasi, mədəni, ərazi birliyi əsas amillərdir
-

Sual: Bunlardan hansı millətin formalaşması üçün əsas şərtlərdən biri deyil: (Çəki: 1)

- dil birliyi
 - mədəniyyət birliyi
 - iqtisadi əlaqələr birliyi
 - ərazi birliyi
 - siyasi əgidə birliyi
-

Sual: Millət anlayışı formalaşdı: (Çəki: 1)

- ibtidai icma quruluşunda
 - eneolit dövründə
 - feodalizm dövründə
 - kapitalizmin inkişafı ilə
 - qədim dövlətlərin yaranması
-

Sual: Bu dövlətlərdən hansında irqçılık, şovinizm dövlət siyaseti olmuşdur: (Çəki: 1)

- Osmanlı imperiyası
 - ABŞ
 - faşist Almaniyası
 - İspaniya
 - Suriya
-

Sual: Bunlardan hansı separatçı hərəkat deyil: (Çəki: 1)

- Tamil İlam pələengləri
 - Şimali İrlandiya Azadlıq Ordusu
 - Baskların hərəkatı
 - PKK (Kurd İşçi partiyası)
 - Əl-Qaidə
-

Sual: Çində yaşayan türkdilli xalq: (Çəki: 1)

- Tibetlilər
 - Kerkükklər
 - Türkmanlar
 - Altaylar
 - Uyğurlar
-

Sual: İraqda türkmanların kompakt yaşadığı ərazi: (Çəki: 1)

- Mosul
 - Kerkük
 - Bəlucistan
 - Zəncan
 - Həmədan
-

Sual: "Tamil İlam pələengləri" hansı ölkədə separatçı hərəkatdır: (Çəki: 1)

- Hindistan
 - Pakistan
 - Sri-Lanka
 - Banqladeş
 - Nepal
-

Sual: Avropa Birliyində ən çox müsəlman əhaliyə malik xristian ölkə: (Çəki: 1)

- Almaniya
 - Fransa
 - Niderland
 - Danimarka
 - İsveçrə
-

Sual: Qaqauzlar hansı ölkədə yaşayan türkdilli xalqdır: (Çəki: 1)

- Moldova
 - Ukrayna
 - Litva
 - Belarus
 - Latviya
-

Sual: Terrorçu təşkilat hesab olunmur: (Çəki: 1)

- Həmas

- Hezbollah
 - Şin Feyn
 - Əl-Qaidə
 - ASALA
-

Sual: Ekstremist adlanır: (Çəki: 1)

- Dindən siyasi məqsədlə istifadə edənlər
 - Millətçi ideyalara əsaslananlar
 - Radikal müxalifət
 - Qeyri-qanuni mübarizə vasitələrindən istifadə edənlər
 - Mühafizəkar siyasi qüvvələr
-

Sual: Hansı ölkədə dörd dil dövlət dili statusuna malikdir: (Çəki: 1)

- Belçika
 - Niderland
 - İsvəçrə
 - İsvəç
 - Çernoqoriya
-

Sual: Hansı ölkədə inzibati ərazi vahidləri dil amilinə əsasən bölünüb? (Çəki: 1)

- Nigeriya
 - Misir
 - Hindistan
 - Türkiyə
 - İran
-

Sual: Rusiya tərkibində muxtarıyyəti olan türkdilli xalqlara aid qurum deyil: (Çəki: 1)

- Saxa-Yakut
 - Çukotka
 - Altay
 - Çuvaşıya
 - Xakasiya
-

Sual: ABŞ-da yerli əhali olan hinduların ənənəvi həyat tərzini saxlamaq və məhvinin qarşısını almaq üçün ayrılmış ərazilər necə adlanır: (Çəki: 1)

- Rezervuar
 - Rezervasiya
 - Kommuna
 - Polis
 - Koloniya
-

Sual: Milli dinlərə aid deyil: (Çəki: 1)

- Buddizm
- Sintoizm

- İudaizm
 - Qriqoryanlıq
 - Yezid
-

Sual: ABŞ-da yerli əhali olan hinduların ənənəvi həyat tərzini saxlamaq və məhvinin qarşısını almaq üçün ayrılmış ərazilər necə adlanır: (Çəki: 1)

- Rezervuar
 - Rezervasiya
 - Kommuna
 - Polis
 - Koloniya
-

Sual: Bunlardan hansı separatçı hərəkat deyil: (Çəki: 1)

- PKK
 - ETA
 - İrlandiya Azadlıq Ordusu
 - "Əl-Qaidə"
 - Tamil İlam Pələengləri
-

Sual: Separatçı hərəkatlara aid deyil: (Çəki: 1)

- Tamil İlam Pələengləri
 - Baskların Azadlıq Ordusu
 - Taliban
 - SADVAL
 - Şm.İrlandiya Azadlıq Ordusu
-

Sual: Bunlardan hansı Muxtar Respublika deyil: (Çəki: 1)

- Naxçıvan
 - Krım
 - Başqırdıstan
 - Dağıstan
 - Həştərxan
-

Sual: Ən çox müsəlman əhalisi olan ölkə: (Çəki: 1)

- Pakistan
 - Əfqanıstan
 - İndoneziya
 - İraq
 - Türkiyə
-

BÖLMƏ: 11 02

Ad	11 02
Suallardan	8
Maksimal faiz	8

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Veberə görə millət: (Çəki: 1)

- ümumi dil, din, adət-ənənə müqəddərəti ilə birləşmiş insan qrupudur
 - iqtisadi birliyə nail olmuş insan qrupudur
 - özü-özünü idarə edən cəmiyyətdir
 - qismən yığcam ərazinin olmasıdır
 - millət dil, din, adət-ənənə yaxınlığından uzaqdır
-

Sual: Millətçilik anlayışı: (Çəki: 1)

- millətçilik şovinizmin təzahürüdür
 - ksenofobiya - ədavət (kin) millətçilikdə özünü göstərmir
 - şovizm və ksenofobiya millətçiliyin tərkib hissəsidir
 - millətçilik bütün hallarda müsbət rol oynayır
 - müasir inkişaf dövründə millətçilik özünü bürüzə etmir
-

Sual: Millətçilik və ideologiya: (Çəki: 1)

- millətçilik ideoloji siyaset kimi qəbul edilir
 - kommunistlərin siyasi ideologiyasıdır
 - mühafizəkar siyasi ideologiyaya aiddir
 - millətçilik bütün ideologiyalarda mümkün deyil
 - millətçilik ideoloji siyasetdə qəbul edilmir
-

Sual: Millətçilik müasir inkişaf dövründə: (Çəki: 1)

- təhlükəli ideoloji forma olmamışdı
 - müasir ideologiyalardan daha böyük təhlükə yaradır
 - böyük təsire malik deyil
 - yalnız inkişafda olan dövlətlərə məxsusdur
 - regional xarakterli
-

Sual: XX əsrin əvvəllərində Osmanlı imperiyasının dağılmasının qarşısını almaq üçün hansı nəzəriyyə təbliğ olunurdu: (Çəki: 1)

- pantürkizm
 - osmanlılıq
 - sionizm
 - islamçılıq
 - faşizm
-

Sual: Millət anlayışı: (Çəki: 1)

- İqtisadi termindir
- mədəni termindir
- sosioloji termindir

- ictimai termindir
 texniki termindir
-

Sual: Lobbizm nədir: (Çəki: 1)

- Parlamentarilərə qeyri-rəsmi təzyiq sistemi
 Hər hansı bir əhali qrupunun kompakt məskunlaşması
 Siyasi məqsədlə terror fəaliyyəti ilə məşğul olmaq
 Hər hansı əhali qrupunun öz icması daxilində müstəqilliyi
 Millətçiliyin təzahür formalarından biri
-

Sual: Toynbiyə görə diaspora: (Çəki: 1)

- Yerli çoxluğu idarə edən yad hakim azlığa çevriləcək
 Yerli əhali ilə qaynayıb-qarışmadan ayrı hissə kimi qalacaq
 Öz tarixi vətəninə qayıdacaq
 Yerlilər tərəfindən məhv olunacaq
 Yaşadığı ölkədə aşağı təbəqə kimi qalacaq
-

BÖLMƏ: 11 03

Ad	11 03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: N.Berdyyayev millətçiliyin iki növünü göstərir: 1. yaradıcı 2. birləşdirici 3. sakitləşdirici 4. dağıdıcı (Çəki: 1)

- 1,2
 1,3
 1,4
 2,3
 3,4
-

Sual: Toynbiyə görə diaspora: 1. Ona olan ehtiyac aradan qalxdığı zaman yox olacaq 2. Ona ehtiyac olmadığı təqdirdə möhkəmlənəcək 3. diaspora yerli əhalinin çoxunu idarə edən, yad hakim azlığa çevriləcək 4. dövlətlərin diasporaya ehtiyacı olmayacaq 5. assimilyasiyaya uğrayacaq (Çəki: 1)

- 1,3,5
 1,2,5
 1,4,5
 2,3,5
 3,4,5
-

Sual: Hansı ölkədə millətin formalaşmasında dini amil əsas rol oynamışdır: (Çəki: 1)

- Israildə
 - Fransada
 - Almaniyada
 - ABŞ-da
 - Yaponiyada
-

Sual: Yəhudi millətçiliyi adlanır: (Çəki: 1)

- iudaizm
 - sionizm
 - impressionizm
 - abolisionizm
 - daosizm
-

Sual: Cənubi Afrika Respublikasında zənci əhaliyə qarşı irgi ayrı-seçkilik siyaseti rejimi: (Çəki: 1)

- sionizm
 - normanizm
 - aparteid
 - abolisionizm
 - puritanizm
-

Sual: Millətçiliyin öyrənilməsi başlandı: (Çəki: 1)

- Gerder tərəfindən hər bir xalqın unikallığının vurğulanması ilə
 - ibtidai icma dövründə
 - sinifli cəmiyyətə keçid dövründə
 - ilk orta əsrlərdə
 - «Soyuq müharibə»dən sonra
-

Sual: Lobbiçilik ən çox hansı xalqlarda yüksək inkişaf etmişdir: (Çəki: 1)

- müstəqil xalqlarda
 - müstəmləkə xalqlarında
 - tarixən güclü dövlətə malik xalqlarda
 - tarixən uzun müddət ərzində dövləti olmayan xalqlarda
 - din birliyi olmayan xalqlarda
-

Sual: Ksenofobiya aid deyil: (Çəki: 1)

- tarixi böhran şəraiti
 - cəmiyyətin daxili dezinteqrasiyası
 - gələcək qarşısında qorxu
 - öz milli mənliyini itirmək qorxusu
 - gəlmələrə loyal münasibət
-

Sual: Bunlardan hansı milli münaqişələrə aid deyil: (Çəki: 1)

- Kosovo

- Gürcü-abxaz
 - Dnestrani)Moldova
 - Koreya böhranı
 - Darfur
-

Sual: Ekstremist adlanır: (Çəki: 1)

- Dindən siyasi məqsədlə istifadə edənlər
 - Millətçi ideyalara əsaslananlar
 - Radikal müxalifət
 - Qeyri-qanuni mübarizə vasitələrindən istifadə edənlər
 - Mühafizəkar siyasi qüvvələr
-

Sual: "Parçala və hökm sür" prinsipi ilk dəfə tətbiq olunub: (Çəki: 1)

- Roma imperiyasında
 - SSRİ-də
 - Rusiyada
 - Britaniya imperiyasında
 - Bizansda
-

Sual: "Milli dövlət": (Çəki: 1)

- Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup
 - BMT-nin tam rəsmi üzvü olan dövlət
 - De-yure tanınan dövlət
 - Yalnız bir millətdən təşkil olunan dövlət
 - Milli maraqlarını təmin edə bilən dövlət
-

Sual: Millətçiliyin tədqiqi başlamışdır: (Çəki: 1)

- Millətin formallaşması ilə
 - Milli dövlətin yaranması ilə
 - Hər millətin unikallığının təsdiqi ilə
 - Faşizmin yaranması ilə
 - Diasporanın yaranması ilə
-

Sual: Ksenofobiya hansı ölkələrdə təzahür edir: (Çəki: 1)

- Yeni yaranan
 - Daxili dezinteqrasiya yaşayan
 - Müstəmləkələrdə
 - Çoxmillətli
 - Təkmillətli
-

BÖLMƏ: 12 01

Ad	12 01
Suallardan	13
Maksimal faiz	13

Sualları karışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sivilizasiyalararası münaqişələr neçə formada olur? (Çəki: 1)

- Yalnız bir forması mövcuddur
- İki forması var: lokal və qlobal
- Coxformalı xarakter daşıyır
- Münaqişənin başvermə məkanından asılıdır
- Münaqişənin başvermə zamanından asılıdır

Sual: Aşağıdakılardan birini Ermənistanın Azərbaycan torpaqlarını işgal faktı ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən biri kimi göstərmək olmaz: (Çəki: 1)

- 822 sayılı
- 853 sayılı
- 874 sayılı
- 882 sayılı
- 884 sayılı

Sual: Minsk qrupunun həmsədrləri 1997 – 2005-ci illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı həll yolu(ları) ilə çıxış ediblər? (Çəki: 1)

- “Paket həll”, “mərhələli həll” və “ümumi dövlət”
- “Ümumi dövlət” və “Madrid prinsipi”
- “Paket həll” və “mərhələli həll”
- “Paket həll”, “mərhələli həll” və “Madrid prinsipi”
- “Mərhələli həll”

Sual: Hansı təşkilat Ermənistanı ilk dəfə birmənalı şəkildə təcavüzkar dövlət kimi tanımışdır? (Çəki: 1)

- İKT
- BMT
- ATƏT
- GUAM
- AB

Sual: Avropada ikinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı id? (Çəki: 1)

- Kosovo
- Kipr
- Bosniya
- Qarabağ
- Balkan münaqişəsi

Sual: Göstərilənlərdən hansı beynəlxalq münaqişələrin bölgüsünə aiddir: (Çəki: 1)

- Beynəlxalq və daxili silahlı münaqişə
 - bütöv və epizodik
 - simmetrik və asimmetrik
 - normal və anormal
 - lokal və regional
-

Sual: Beynəlxalq münaqişə şəraitində danışqlar prosesinin səciyyəvi cəhətlərinə aid deyil: (Çəki: 1)

- danışqlara hazırlıq mərhələsi
 - iştirakçıların bir-birinə öz təkliflərini bildirməsi
 - danışqların gündəliyinin əsas məsələləri üzrə diskussiyalara keçid
 - danışqların birgə qərar qəbul edilməsi ilə başa çatması ya da dalana dirənməsi
 - bir-birini təhdidetmə
-

Sual: Bu ölkələrdən hansı Yuqoslaviya Federasiyasının tərkibində olub? (Çəki: 1)

- Slovakiya
 - Sloveniya
 - Bolqarıstan
 - Albaniya
 - Rumınıya
-

Sual: İsrail dövləti yaranmışdır: (Çəki: 1)

- 1946
 - 1949
 - 1950
 - 1948
 - 1945
-

Sual: Daxili münaqişələrin ən geniş yayılmış forması: (Çəki: 1)

- Hakimiyyət uğrunda mübarizə
 - Dövlət çevrilişi
 - Separatçılıq
 - Enerji mənbələrinə nəzarət uğrunda mübarizə
 - Transsərhəd münaqişələri
-

Sual: Krım Muxtar respublikası hansı ölkələr arasında mübahisə obyektidir: (Çəki: 1)

- Ukrayna və Moldova
 - Moldova və Belarus
 - Ukrayna və Rusiya
 - Rusiya və Moldova
 - Rusiya və Belarus
-

Sual: Separatçı rejim deyil: (Çəki: 1)

- Abxaziya

- Dnestrani
 - Cənubi Osetiya
 - Şimali Osetiya
 - Dağlıq Qarabağ
-

Sual: SSRİ-nin Əfqanistana müdaxiləsinin nəticələrinə aid deyil: (Çəki: 1)

- Moskva olimpiadasının boykot edilməsi
 - ABŞ konqresinin SSM-2 müqaviləsini ratifikasiya etməkdən imtina etməsi
 - Beynəlxalq gərginliyin artması
 - Nüvə mühəribəsi təhlükəsinin yaranması
 - SSRİ-nin beynəlxalq aləmdə nüfuzunun sarsılması
-

BÖLMƏ: 12 02

Ad	12 02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bosniya münaqişəsi nə zaman başa çatdı? (Çəki: 1)

- 1990
 - 1993
 - 1995
 - 1997
 - 2000
-

Sual: Kosovoya Serbiya tərkibində muxtar vilayət statusu ne vaxt verilmişdi? (Çəki: 1)

- 1945
 - 1949
 - 1969
 - 1980
 - 1991
-

Sual: Kosovo münaqişəsinin həllində hansı təşkilat həllədici rol oynadı? (Çəki: 1)

- ATƏT
 - AB
 - KTT
 - BMT
 - NATO
-

Sual: Daxili silahlı münaqişələrə aid deyil: (Çəki: 1)

- hakimiyyət uğrunda silahlı mübarizə

- təbii sərvətlərə nəzarət uğrunda müxtəlif qruplaşmaların mübarizəsi
 - separatçı münaqişələr
 - siniflərin «ideoloji» münaqişəsi
 - transsərhəd münaqişələri
-

Sual: Beynəlxalq münaqişənin «döyüş, oyun, debat» formalarında təsnifatını verən alim: (Çəki: 1)

- Veber
 - Lippman
 - Gerder
 - Rappoport
 - Melvill
-

Sual: Beynəlxalq münaqişənin gedışatı təsnifatına aiddir: (Çəki: 1)

- döyüş, oyun, debat
 - oyun, mübarizə, qələbə
 - tənzimlənmə, dondurulma, həlli
 - oyun, diskussiya, debat
 - debat, oyun, kompromiss
-

Sual: «Döyüş» formasında inkişaf edən münaqişə üçün səciyyəvidir: (Çəki: 1)

- rasional davranış
 - atəşkəs elan olunması
 - vəziyyətin obyektiv qiymətləndirilməsi
 - irrasional davranış
 - kompromisə nail olmaq
-

Sual: «Oyun» formasında inkişaf edən münaqişə üçün səciyyəvidir: (Çəki: 1)

- irrasional davranış
 - beynəlxalq şəraitin nəzərə alınmaması
 - rasional davranış
 - kompromis əldə olunması
 - vəziyyətin subyektiv qiymətləndirilməsi
-

Sual: Bunlardan hansı dövlətlərarası münaqişəyə aid deyil: (Çəki: 1)

- Hindistan-Pakistan arasında
 - İsrail-Pakistan arasında
 - İsrail-Fələstin münaqişəsi
 - Folklend böhranı
 - Bosniya böhranı
-

Sual: 2001-ci ildə hansı ölkəyə BMT TŞ-nın mandati ilə ABŞ və müttəfiqləri hərbi müdaxilə etdilər: (Çəki: 1)

- İraq

- Kosovo
 - Serbiya
 - Bosniya
 - Öfqanistan
-

Sual: Separatçı hərəkatlara aid deyil: (Çəki: 1)

- Tamil İlam Pələengləri
 - Baskların Azadlıq Ordusu
 - Taliban
 - SADVAL
 - Şm.İrlandiya Azadlıq Ordusu
-

Sual: Neçənci ildə Türkiyə Kipr adasına qoşun çıxardı: (Çəki: 1)

- 1964
 - 1965
 - 1972
 - 1974
 - 1980
-

Sual: Altıgünlük müharibə olmuşdur: (Çəki: 1)

- Fələstin və İsrail arasında
 - İordaniya, Fələstin və İsrail arasında
 - Ərəb ölkələri və İsrail arasında
 - Misir və İsrail arasında
 - İran və İraq arasında
-

BÖLME: 12 03

Ad	12 03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bosniya münaqişəsinin diplomatik-siyasi yolla həllini nəzərdə tutan "Kutelyero planı" nədən ibarət idi? (Çəki: 1)

- Bosniyanın üç dövlətin konfederasiyasına çevrilməsindən
 - Bosniyada serblər üçün ayrılmış ərazilərin genişləndirilməsindən
 - NATO-nun münaqişənin həllində iştirakından imtina edilməsindən
 - Rusiyanın münaqişədə tərəf kimi elan edilməsindən
 - Bosniyada parlamentli respublika idarə üsluna keçilməsindən
-

Sual: Hansı ölkədə 1992-ci ildə BMT-nin daxili silahlı münaqişəni nizama salmaq cəhdி

iflasa uğradı: (Çəki: 1)

- Polşada
 - Hindistanda
 - Somalidə
 - Sudanda
 - İraqda
-

Sual: «Soyuq müharibə» dövrünün münaqişələrinin səciyyəvi cəhəti: (Çəki: 1)

- dünya müharibəsinə səbəb olması
 - nüvə müharibəsinə səbəb olması
 - rəqib bloklar tərəfindən qidalandırılması
 - iqtisadi səbəblərdən yaranması
 - dini münaqişələrin üstünlük təşkil etməsi
-

Sual: «Soyuq müharibə» dövründə bəşəriyyəti nüvə müharibəsi təhlükəsi ilə üzləşdirən böhran: (Çəki: 1)

- Koreya müharibəsi
 - Altıgönlük müharibə
 - Folkland böhranı
 - Karib böhranı
 - Vyetnam müharibəsi
-

Sual: İri silahlı münaqişə hesab olunur: (Çəki: 1)

- bir il ərzində 10000 nəfərdən çox adam həlak olarsa
 - münaqişə davam etdiyi müddətdə 1000 nəfərdən çox adam həlak olarsa
 - münaqişə davam etdiyi müddətdə bir il ərzində 1000 nəfərdən çox adam həlak olarsa
 - bir il ərzində 100 nəfərdən çox adam həlak olarsa
 - münaqişənin davam etdiyi müddətdə 100000 nəfərdək adam həlak olarsa
-

Sual: Kiçik intensivlikli münaqişələrə aiddir: (Çəki: 1)

- il ərzində hər iki tərəfdən ölünlərin sayı 1000 nəfərdən az olarsa
 - il ərzində bir tərəfdən ölünlərin sayı 1000 nəfərdən az olarsa
 - il ərzində hər iki tərəfdən ölünlərin sayı 10000 nəfərdən az olarsa
 - il ərzində bir tərəfdən ölünlərin sayı 10000 nəfərdən az olarsa
 - münaqişə davam etdiyi müddətdə hər iki tərəfdən ölünlərin sayı 10000 nəfərdən az olarsa
-

Sual: Bunlardan hansı daxili silahlı münaqişələrə aid deyil: (Çəki: 1)

- Kəşmir problemi
 - Dnestryanı respublika
 - Folkland böhranı
 - Dağlıq Qarabağ problemi
 - Kosovo böhranı
-

Sual: Bunlardan hansı separatçı münaqişələrə aid deyil: (Çəki: 1)

- Dağlıq Qarabağ
 - Cənubi Osetiya
 - Kosovo
 - Darfur
 - Folklend böhranı
-

Sual: Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil: (Çəki: 1)

- Danışıqların fəallaşdırılması
 - Səfirlilik və konsulluq personalının azaldılması
 - Diplomatik əlaqələrin kəsilməsi
 - Beynəlxalq institutlardan istifadə olunması
 - Siyasi liderlərin səfərlərinin təşkili
-

BÖLMƏ: 13 01

Ad	13 01
----	-------

Suallardan	8
------------	---

Maksimal faiz	8
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: BMT-nin beynəlxalq məhkəməsi yaranmışdır: (Çəki: 1)

- 1954-cü ildə
 - 1963-cü ildə
 - 1949-cu ildə
 - 1947-ci ildə
 - 1945-ci ildə
-

Sual: BMT-nin Beynəlxalq Məhkəməsi hansı şəhərdə yerləşir: (Çəki: 1)

- Strasburq
 - Brüssel
 - Haaqa
 - Cenevrə
 - Reyk-Yavik
-

Sual: Hüqo Qrotsinin yaratdığı konsepsiya beynəlxalq aləmdə hansı adla qəbul olunub: (Çəki: 1)

- Vyana sistemi
- Versal sistemi
- Vaşinqton sistemi
- Vestfal sistemi
- Verden sistemi

Sual: İkinci dünya müharibəsində ağır cinayətlər törətmüş faşist canilərinin beynəlxalq məhkəməsi hansı şəhərdə keçirildi: (Çəki: 1)

- Haaqa
 - Nürnberq
 - Strasburq
 - Berlin
 - Cenevrə
-

Sual: Bunlardan hansı beynəlxalq hüququn inkişafına aid deyil: (Çəki: 1)

- Vestfal sülhü
 - Vyana konqresi
 - Vaşington konfransı
 - Brian-Kelloq paktı
 - Münhen sazişi
-

Sual: Beynəlxalq hüququn inkişafında mühüm addım: (Çəki: 1)

- Versal-Vaşington sistemi
 - BMT-nin yaranması
 - NATO-nun yaranması
 - Münhen sazişi
 - Daues planı
-

Sual: "Böyük yeddi"lərə aid deyil: (Çəki: 1)

- Fransa
 - İtaliya
 - Almaniya
 - Kanada
 - Çin
-

Sual: Bandung konfransı hansı ölkələrin toplantısı idi: (Çəki: 1)

- Kapitalist ölkələrinin
 - Sosialist ölkələrinin
 - Keçmiş müstəmləkələrin
 - Bitərəf ölkələrin
 - Cənub-Şərqi Asiya ölkələrinin
-

BÖLMƏ: 13 02

Ad	13 02
----	-------

Suallardan	8
------------	---

Maksimal faiz	8
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Hüquq hansı formalarda həyata keçirilir: (Çəki: 1)

- daxili və beynəlxalq
 - daxili və xarici
 - xarici və siyasi
 - beynəlxalq və qlobal
 - beynəlxalq və xüsusi
-

Sual: Beynəlxalq hüququn nəzəri müddəaları ifadə olunmuşdur: (Çəki: 1)

- qədim Misir alimlərinin əsərlərində
 - qədim yunan və Roma alimlərinin əsərlərində
 - qədim yunan və İran alimlərinin əsərlərində
 - qədim Hett və Misir alimlərinin əsərlərində
 - qədim Babil alimlərinin əsərlərində
-

Sual: BMT-nin katibliyinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- BMT-nin fəaliyyəti haqqında KİV-i məlumatlandırmaq
 - BMT-nin qərarlarının icrasına nəzarət
 - Yeni üzvlərin ərizələrinin qəbulu
 - BMT-nin həyata keçirdiyi proqramların gedışatına nəzarət
 - Qəyyumluq altında olan ərazilərdə insan hüquqlarının qorunması
-

Sual: İlk dəfə beynəlxalq hüquqda təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə əksini tapmışdı: (Çəki: 1)

- Marşall planında
 - Eyzenhauer doktrinasında
 - Helsinki Yekun Aktında
 - Brian-Kelloq paktında
 - Münhen sazişində
-

Sual: Bloklara qoşulmamaq hərəkatı yarandı: (Çəki: 1)

- XX əsrin 60-cı illərində
 - XX əsrin 50-ci illərində
 - "Soyuq müharibə"dən sonra
 - I dünya müharibəsindən sonra
 - XX əsrin 70-ci illərində
-

Sual: "Nə Qərb,nə Şərq" prinsipini elan etdi: (Çəki: 1)

- M.Qandi
 - İ.Tito
 - C.Naser
 - Y.Ərəfat
 - M.Qəddafi
-

Sual: 1998-ci ildə Bloklara qoşulmamaq hərəkatına böyük zərbə oldu: (Çəki: 1)

- Hindistanla Pakistan arasında münaqişənin kəskinləşməsi
 - Əfqanıstanda Taliban rejiminin hakimiyyətə gəlməsi
 - Hindistan və Pakistanın nüvə silahının sınağını keçirməsi
 - Banqladeşin Pakistandan ayrılması
 - Yuqoslaviyanın parçalanması
-

Sual: Hər cür zorakılığın əleyhinə olan cərəyan: (Çəki: 1)

- Ekstremizm
 - Pasifizm
 - Abolisionizm
 - Liberalizm
 - Şovinizm
-

BÖLMƏ: 13 03

Ad	13 03
----	-------

Suallardan	11
------------	----

Maksimal faiz	11
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Orta əsr beynəlxalq hüququn inkişafında mühüm rol oynamışlar: 1. Venesiya 2. Osmanlı 3. Florensiya 4. Genuya 5. Sardiniya (Çəki: 1)

- 1,2,3
 - 1,4,5
 - 1,3,4
 - 2,3,5
 - 3,4,5
-

Sual: 1946-ci ildən-1990-cı ilə qədər Təhlükəsizlik Şurası «Sülhün pozulması» faktı barədə qərar qəbul etmişdir: 1. Folklend adasının işğalı ilə bağlı 2. Karib böhranı ilə bağlı 3. Koreya Xalq demokratik respublikasına qarşı 4. Misirə qarşı (Çəki: 1)

- 1,3
 - 1,2
 - 3,4
 - 2,3
 - 2,4
-

Sual: BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi uğrunda hansı ölkə çıkış edir: (Çəki: 1)

- ABŞ
- Rusiya

- Almaniya
 - Çin
 - Kanada
-

Sual: BMT-nin Beynəlxalq Məhkəməsinin tərkibi neçə ildən bir təzələnir: (Çəki: 1)

- 5
 - 7
 - 10
 - 3
 - 1
-

Sual: BMT Beynəlxalq Məhkəmənin hakimləri neçə il müddətinə seçilir: (Çəki: 1)

- 7
 - 1
 - 15
 - 9
 - 2
-

Sual: Beynəlxalq hüququn banisi hesab olunur: (Çəki: 1)

- Hüqo Qrotsiy
 - Tomas Hobbs
 - Spinoza
 - H.Morqentau
 - Tomas Mor
-

Sual: «Müharibə elan edilməsi» hansı prosesdə ilk dəfə ən ağır beynəlxalq cinayət kimi qiymətləndirilmişdi: (Çəki: 1)

- Brian-Kelloq paktında
 - Daues planında
 - Trumen doktrinasında
 - Nürnberq prosesində
 - Lozanna konfransında
-

Sual: BMT-nin beynəlxalq hüquq komissiyasının məqsədi: (Çəki: 1)

- Dövlətlərə qarşı sanksiyalar tətbiq etmək
 - BMT üzvü olan ölkələrdə insan hüquqlarının pozulmasının qarşısını almaq
 - Beynəlxalq hüququn mütərəqqi inkişafına nail olmaq
 - Üçüncü dünya ölkələrində sosial proqramlar həyata keçirmək
 - Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinə nəzarət etmək
-

Sual: Daimi diplomatik nümayəndələr institutu yaranmışdı: (Çəki: 1)

- XVI əsrдə
- XVII əsrдə
- XIII əsrдə

- XV əsrde
 XIX əsrde
-

Sual: Beynəlxalq münaqişələrin hansı fazası sülh üçün ən təhlükəli hesab olunur: (Çəki: 1)

- I faza
 II faza
 III faza
 IV faza
 V faza
-

Sual: XX əsrin son rübüñə qədər beynəlxalq hüququn təsiri: (Çəki: 1)

- yalnız dövlətlərin sərhədlərinə kimi təsir qüvvəsinə malik idi
 dövlətlərin müstəqilliyini xeyli məhdudlaşdır
 dövlətlərin daxili siyasetinə fəal müdaxilə edird
 beynəlxalq təşkilatlar dünya siyasetində aparıcı rol oynayırdılar
 beynəlxalq münasibətlərə tam nəzarət edirdi
-

BÖLMƏ: 14 01

Ad	14 01
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: 1991-ci ildə Albaniyada ilk dəfə keçirilən çox partiyalı seçkidə hansı partiya qalib gəldi? (Çəki: 1)

- Albaniya Fəhlə partiyası
 Albaniya Əmək partiyası
 Aqrar partiya
 Albaniya demokrat partiyası
 Respublika partiyası
-

Sual: Neçənci ildən Avropa İqtisadi Birliyi Avropa Birliyi adlanmağa başladı? (Çəki: 1)

- 1992
 1991
 1993
 2001
 2003
-

Sual: XX əsrin sonlarında Bosniyada yaşayan əhali içərisində üstünlük təşkil edirdi: (Çəki: 1)

- serblər
 - xorvatlar
 - ruslar
 - müsəlmanlar
 - polyaklar
-

Sual: Hansı dövlət Balkan hadisələrini «Avropanın problemi» adlandırırdı? (Çəki: 1)

- Rusiya
 - Yaponiya
 - İran
 - ABŞ
 - Çin
-

Sual: Hansı dövlət NATO-nun Avropada genişlənməsini istəmirdi? (Çəki: 1)

- Çin
 - Rusiya
 - Almaniya
 - Hindistan
 - Kanada
-

Sual: ABŞ konqresi Amerika hökumətinə Azərbaycana yardım etmək hüququ verirdi: (Çəki: 1)

- 1996-ci ildə
 - 1998-ci ildə
 - 2002-ci ildə
 - 2004-cü ildə
 - 2005-ci ildə
-

Sual: Dünyada neft istehlakına görə birinci yerdə hansı dövlət dayanır? (Çəki: 1)

- Çin
 - ABŞ
 - Rusiya
 - Almaniya
 - İran
 - Səudiyyə Ərəbistanı
-

Sual: ABŞ konqresi «Azadlığı Müdafiə Aktı»-na «907-ci düzəliş» adlı sənədi nə zaman qəbul etdi? (Çəki: 1)

- 1992
 - 1990
 - 1993
 - 1991
 - 1994
-

Sual: «Azadlığı Müdafiə Aktı»na «907-ci düzelişdə nə nəzərdə tutulurdu: (Çəki: 1)

- diplomatik münasibətləri kəsmək
 - hərbi sahədə əməkdaşlığı dayandırmaq
 - Bakıda səfirlilik təsis etmək
 - Azərbaycana hər cür yardımı qadağan etmək
 - Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq
-

Sual: Avropa Birliyinin nümayəndəli hakimiyyət orqanı rolunu oynayır: (Çəki: 1)

- Avropa Şurası
 - Avropa İttifaqı
 - Avropa Parlamenti
 - Avropa cəmiyyəti
 - Avropa komissiyası
-

Sual: Avropa Birliyinin əsas icra orqanı hansıdır: (Çəki: 1)

- Avropa Parlamenti
 - Avropa İttifaqı
 - Avropa Məhkəməsi
 - Avropa Şurası
 - Avropa Komissiyası
-

Sual: 1991-ci ildə hansı şəhərdə keçirilən görüşdə Avropa Birliyinin yaradılması layihəsi bəyənildi: (Çəki: 1)

- London
 - Paris
 - Maastrix
 - Vaşinqton
 - Roma
-

Sual: Sloveniya və Xorvatiyanın öz müstəqilliklərini elan etməsinə cavab olaraq hansı ölkə oraya öz qoşununu göndərdi: (Çəki: 1)

- İtaliya
 - Almaniya
 - Rusiya
 - Amerika
 - Yuqoslaviya
-

Sual: Xorvatiya neçənci ildə Qərbi Sloveniyani ələ keçirdi: (Çəki: 1)

- 1995
 - 1990
 - 1996
 - 1992
 - 1993
-

Sual: Polşa hansı təşkilata daxil olmayı Rusiyadan xilas olmaq vasitəsi kimi

qiymətləndirirdi? (Çəki: 1)

- ATƏT
 - QİYŞ
 - BMT
 - NATO
 - Avropa Birliyi
-

Sual: Bu dövlət 2004-cü ildə Avropa Birliyinə daxil olmuşdur: (Çəki: 1)

- Avstriya
 - İngiltərə
 - Fransa
 - Finlandiya
 - Polşa
-

Sual: "Uotergeyt əhvalatı" hansı ABŞ prezidentini impiçment təhlükəsi ilə üzləşdirdi: (Çəki: 1)

- B.Klinton
 - E.Conson
 - C.Karter
 - U.Makkinli
 - R.Nikson
-

Sual: Düzgün variant hansıdır: (Çəki: 1)

- V.Vilson – "Böyük dəyənək" siyaseti
 - H.Trumen – "Atom diplomatiyası"
 - T.Ruzvelt – "Yeni xətt" siyaseti
 - F.Ruzvelt – "14 maddə"
 - R.Reyqan – "Açıq qapı" siyaseti
-

Sual: ABŞ-da qaradərili əhalinin hüquqları uğrunda hərəkat adlanırdı: (Çəki: 1)

- Makkartizm
 - Maltusçuluq
 - Abolisionizm
 - Antisionizm
 - Merkantilizm
-

Sual: "Böyük dəyənək" siyaseti hansı bölgədə ABŞ siyasetini möhkəmləndirməyə yönəlmışdı: (Çəki: 1)

- Yaxın Şərqdə
 - Qərbi Avropada
 - Amerika qitəsində
 - Uzaq Şərqi və Sakit okean hövzəsində
 - Çində
-

Sual: ABŞ-ın Yaxın Şərqi siyasetinin müddəaları hansı sənəddə öz əksini tapmışdı:

(Çəki: 1)

- Monro doktrinası
 - "Böyük dəyənək" siyasəti
 - Trumen doktrinası
 - Eyzenhauer doktrinası
 - Vilsonun "14 maddəsi"
-

BÖLMƏ: 14 02

Ad	14 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bu dövlətlərdən hansı Yuqoslaviyanın dağılmاسını istəmirdi? 1. Serbiya 2. Çernoqoriya 3. Xorvatiya 4. Sloveniya (Çəki: 1)

- 1,2
 - 3,4
 - 2,4
 - 2,3
 - 1,4
-

Sual: NATO-nun yeni strateji konsepsiyaları qəbul edildi: 1. Roma sammitində 2. Brüssel sammitində 3. Vaşinqton sammitində 4. London sammitində (Çəki: 1)

- 1,3
 - 1,4
 - 2,3
 - 2,4
 - 3,4
-

Sual: Aşağıdakılardan biri Avropa İttifaqı idarəcilik statusuna daxil deyil: (Çəki: 1)

- Avropa Cəmiyyəti
 - Avropa Şurası
 - Avropa parlamenti
 - Avropa komissiyası
 - Avropa Məhkəməsi
-

Sual: Yuqoslaviyanın dağılması nə zaman başa çatdı: (Çəki: 1)

- 1992-ci ildə Bosniyanın ittifaqdan çıxdığı zaman
- Rusiyanın müdaxiləsindən sonra
- BMT qüvvələrinin müdaxiləsindən sonra
- ABŞ-ın müdaxiləsindən sonra
- NATO-nun qüvvələri ölkəyə daxil olduğu zaman

Sual: Xorvatiya ilə Bosniya arasında federasiyanın yaradılması haqqında saziş harada imzalandı: (Çəki: 1)

- Moskvada
 - Berlində
 - Romada
 - Vaşinqtonda
 - Parisda
-

Sual: ABŞ-ın müasir dövrdə dünya liderliyinə təsir edən amillərə aid deyil: (Çəki: 1)

- SSRİ-nin süqutu
 - güclü hərbi-strateji potensiala malik olması
 - dünya maliyyə kapitalının əsas bazası olması
 - beynəlxalq terrorizmin güclənməsi
 - cavab variantlarının hamısı doğrudur
-

Sual: Faşizmə qarşı vuruşan ölkələrə ABŞ konqresinin yardımı adlanırdı: (Çəki: 1)

- Marşall
 - Lend-liz
 - Trumen
 - Daues
 - Yunq
-

Sual: ABŞ-ın kosmik tədqiqatlarda aparıcı mövqeyə çıxarmaq üçün qəbul edilən program: (Çəki: 1)

- "Apollon"
 - "Yeni üfüqlər"
 - "Üçüncü yol"
 - "Çellencer"
 - "Saman yolu"
-

Sual: 50-ci illərdə ABŞ-da kommunistlərin repressiya olunması siyaseti: (Çəki: 1)

- Merkantilizm
 - Nihilizm
 - Ədalətli xətt
 - Makkartizm
 - Futurizm
-

Sual: Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında protokol imzalandı: (Çəki: 1)

- Moskva
 - Bişkek
 - Almatı
 - Daşkənd
 - Minsk
-

BÖLMƏ: 14 03

Ad	14 03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bosniya münaqişəsi hansı dövlətlərin diqqət mərkəzində idi? 1. Rusyanın 2. Almanyanın 3. Kanadanın 4. Amerikanın (Çəki: 1)

- 1,4
- 1,2
- 2,3
- 2,4
- 3,4

Sual: Yeni dünya siyasetində ABŞ nə üçün NATO-nun saxlanmasına çalışırdı? 1. Avropa siyasetində fəal iştirak etmək üçün 2. Avropa dövlətləri ilə əməkdaşlığı genişləndirmək üçün 3. Avropanı dünya siyasetindən təcrid etmək üçün 4. Avropanı Rusiya ilə müharibəyə sövq etmək üçün 5. Avropada öz mövqelərini qoruyub saxlamaq üçün (Çəki: 1)

- 1,2,3
- 2,3,4
- 3,4,5
- 2,4,5
- 1,2,5

Sual: Tədqiqatçıların qruplaşdırmasında aşağıdakılardan biri Avropa Birliyinin fəaliyyət prinsipi kimi göstərilməyib: (Çəki: 1)

- Milli və ümumi maraqlar arasında balans yaradan qurumların mövcudluğu
- qəbul olunan qərarların müxtəlif təsnifatı
- ittifaq qərarlarının ümdə üstünlüyü
- dəqiq səlahiyyət bölgüsü
- hadisələrə çevik, dəqiq və ədalətli reaksiya verilməsi

Sual: Avropa Parlamenti neçə üzvdən ibarət olur: (Çəki: 1)

- 626
- 552
- 603
- 580
- 400

Sual: Bu dövlətlərdən hansı Yuqoslaviyanın dağılmاسını istəməyərək ona birləşdilər? 1.

Serbiya 2. Çernoqoriya 3. Xorvatiya 4. Sloveniya (Çəki: 1)

- 3,4
 - 2,4
 - 1,2
 - 2,3
 - 1,4
-

Sual: Aşağıdakı hansı Avropanın beynəlxalq münasibətlərdəki mövqeyinə aid deyil: (Çəki: 1)

- Avropa müasir beynəlxalq münasibətlər sisteminin «beşiyi» hesab olunur
 - Avropada yaranan mexanizmlər sonradan qlobal səviyyədə yayılır
 - Avropa beynəlxalq həyatın subyektləri arasında qarşılıqlı əlaqələrin bütün mümkün vasitələrini mənimşəmişdir
 - Avropa çoxfunksiyalı müxtəlif institutların və mexanizmlərin yüksək sıxlığına malikdir
 - Avropa müasir beynəlxalq münasibətlər sistemində ikinci dərəcəli rol oynayır
-

Sual: Bunlardan hansı BMT-nin əsas orqanlarından biridir: (Çəki: 1)

- MAQATE
 - YUNESCO
 - Beynəlxalq Məhkəmə
 - YUNİSEF
 - YUNİFEM
-

BÖLMƏ: 15 01

Ad	15 01
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ABŞ konqresi Amerika hökumətinə Azərbaycana yardım etmək hüququ verirdi: (Çəki: 1)

- 1996-ci ildə
 - 1997-ci ildə
 - 1998-ci ildə
 - 2000-ci ildə
 - 2002-ci ildə
-

Sual: Azərbaycan-Pakistan diplomatik əlaqələri yaradıldı: (Çəki: 1)

- 1991-ci ildə
- 1993-cü ildə
- 1992-ci ildə
- 1994-cü ildə

1995-ci ildə

Sual: 1992-ci il martın 2-də: (Çəki: 1)

- «Əsrin müqaviləsi» imzalanmışdır
 - Azərbaycan ATƏT-ə qəbul olmuşdur
 - Azərbaycan BMT-yə daxil olub
 - Azərbaycanın müstəqilliyi Türkiyə tərəfindən tanınıb
 - Avropa Şurasına Azərbaycan daxil oldu
-

Sual: Azərbaycan-İran diplomatik əlaqələri yaradıldı: (Çəki: 1)

- 1991-ci ilin dekabrında
 - 1992-ci ilin martında
 - 1993-cü ilin mayında
 - 1994-cü ilin martında
 - 1994-cü ilin mayında
-

Sual: Azərbaycan-Hindistan diplomatik əlaqələri qurulmuşdur: (Çəki: 1)

- 1991-ci il yanvar
 - 1992-ci il fevral
 - 1993-cü il may
 - 1994-cü il fevral
 - 1995-ci il mart
-

Sual: "Əsrin müqaviləsi" neçənci ildə imzalandı? (Çəki: 1)

- 1992
 - 1994
 - 1995
 - 1996
 - 1998
-

Sual: Azərbaycan Respublikasının xarici siyasetinin ali icra hakimiyyəti funksiyasını kim həyata keçirir? (Çəki: 1)

- Azərbaycan Respublikası Xarici İşlər Naziri
 - Azərbaycan Respublikası Milli Məclisinin sədri
 - Azərbaycan Respublikası Prezidenti
 - Azərbaycan Respublikası Baş naziri
 - Azərbaycan Respublikası Prezident Aparatının rəhbəri
-

Sual: Xocalı qətləmə nə vaxt reallaşdırıldı? (Çəki: 1)

- 8 may, 1992
 - 26 fevral, 1992
 - 20 yanvar, 1990
 - 17 may, 1992
 - 29 oktyabr, 1993
-

Sual: Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət hansıdır? (Çəki: 1)

- Pakistan
 - Rumınıya
 - Türkiyə
 - Tunis
 - İran
-

Sual: Türkiyə Azərbaycanın müstəqilliyini nə zaman tanıdı? (Çəki: 1)

- 1991-ci il 9 noyabrda
 - 1991-ci il 20 noyabrda
 - 1991-ci il 11 dekabrda
 - 1991-ci il 13 dekabrda
 - 1992-ci il 2 yanvarda
-

Sual: Azərbaycan nə zaman ATƏT-ə üzv qəbul edildi: (Çəki: 1)

- 1991-ci il 9 noyabr
 - 1992-ci il 2 mart
 - 1991-ci il 13 dekabr
 - 1993-cü il 29 oktyabr
 - 1992-ci il 20 yanvar
-

Sual: 1994-1997-ci illər ərzində ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik etmişdir? (Çəki: 1)

- ABŞ və Rusiya
 - Türkiyə və Fransa
 - İsveç və Finlandiya
 - İsveçrə və Rusiya
 - Rusiya və Finlandiya
-

Sual: Hansı təşkilat Azərbaycanın demokratikləşməsi prosesində ən ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir: (Çəki: 1)

- Avropa Şurası
 - ATƏT
 - İslam Konfransı Təşkilatı
 - NATO
 - Birləşmiş Millətlər Təşkilatı
-

Sual: Bu «Azərbaycanın Strasburq yolunda atdığı ən böyük addımı»-də: (Çəki: 1)

- Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu
 - demokratik seçimlər
 - ölüm cəzasının ləğvi
 - Prezidentli respublika idarəcilik sistemindən Parlamentli respublika idarəciliyinə keçid
 - referendumda «eqzitpol» keçirilməsi
-

Sual: Azərbaycan-Yaponiya diplomatik əlaqələri qurulmuşdur: (Çəki: 1)

- 1991-ci ildə
 - 1992-ci ildə
 - 1993-cü ildə
 - 1994-cü ildə
 - 1995-ci ildə
-

Sual: Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması: (Çəki: 1)

- 1992-ci il
 - 1993-cü il
 - 1996-ci il
 - 1998-ci il
 - 2000-ci il
-

Sual: Prezident Heydər Əliyevin Vatikana rəsmi səfəri: (Çəki: 1)

- 1993-cü il
 - 1994-cü il
 - 1996-ci il
 - 1997-ci il
 - 1998-ci il
-

Sual: Malayziya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur: (Çəki: 1)

- 1991-ci ildə
 - 1992-ci ildə
 - 1993-cü ildə
 - 1994-cü ildə
 - 1995-ci ildə
-

Sual: Konstitusiyaya görə Azərbaycan Respublikasının prezidenti neçə il müddətinə seçilir: (Çəki: 1)

- 6
 - 7
 - 4
 - 5
 - Ömürlük
-

Sual: Bunlardan hansını Azərbaycan Respublikası Prezidenti təyin etmir: (Çəki: 1)

- Baş nazir
 - Milli Məclisin sədri
 - Respublikanın Baş Prokuroru
 - Ali Məhkəmənin sədri
 - Konstitusiya Məhkəməsinin sədri
-

Ad	15 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrinin genişlənməsində böyük rol oynayırdı: (Çəki: 1)

- NATO-ilə əməkdaşlıq
- Şanxay təşkilatı ilə əməkdaşlıq
- Böyük İpək yolunun bərpası
- İran ilə əməkdaşlıq
- Rusiya ilə əməkdaşlıq

Sual: «Avropa-Qafqaz-Asiya» nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli sənədlər imzalandı: (Çəki: 1)

- Bakı konfransında
- London konfransında
- Bandung konfransında
- Belqrاد konfransında
- Daşkənd konfransında

Sual: Azərbaycan NATO-nun «Sülh naminə tərəfdəşlik» programına qoşulmuşdu: (Çəki: 1)

- 1999-cu ildə
- 2004-cü ildə
- 1997-ci ildə
- 1994-cü ildə
- 2009-cu ildə

Sual: Azərbaycan-Çin diplomatik əlaqələri qurulmuşdur: (Çəki: 1)

- 1992-ci il aprel
- 1993-cü il may
- 1993-cü il aprel
- 1994-cü il avqust
- 1995-ci il aprel

Sual: Azərbaycan-İndoneziya diplomatik əlaqələri qurulmuşdur: (Çəki: 1)

- 1994-cü il may
- 1993-cü il oktyabr
- 1995-ci il aprel
- 1992-ci il sentyabr

1992-ci il dekabr

Sual: Hindistanın Azərbaycan Respublikasında səfirliyi açılmışdır: (Çəki: 1)

- 1993-cü ildə
 - 1995-ci ildə
 - 1996-ci ildə
 - 1998-ci ildə
 - 1999-cu ildə
-

Sual: Müstəqil Azərbaycanın xarici siyasetinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri nədə öz əksini tapmışdır? (Çəki: 1)

- Azərbaycan Respublikası Konstitusiyasında
 - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
 - Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan sərəncamlarda
 - Müxtəlif məcəllələrdə
 - Milli Məclisin ratifikasiya etdiyi beynəlxalq sazişlərdə
-

Sual: 1993-cü ildə “Qafqaz bölgəsində sülh, sabitlik və tahlüksəsizlik haqqında” Bəyannaməni hansı dövlətlər imzaladı? (Çəki: 1)

- Azərbaycan, Ermənistan və Gürcüstan
 - Azərbaycan və Gürcüstan
 - Azərbaycan, Gürcüstan və Rusiya
 - Azərbaycan və Rusiya
 - Azərbaycan, Ermənistan və Rusiya
-

Sual: Azərbaycanın mütəqilliyini tanıyan ilk Avropa dövləti: (Çəki: 1)

- Almaniya
 - Rusiya
 - Polşa
 - Rumınıya
 - İngiltərə
-

Sual: Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlət hansıdır? (Çəki: 1)

- İran
 - İraq
 - Pakistan
 - Hindistan
 - Öfqanistan
-

Sual: Müstəqil Azərbaycanın qəbul olduğu ilk beynəlxalq qurum: (Çəki: 1)

- BMT
- İKT
- ATƏT
- AŞ PA
- GUAM

Sual: ATƏT-in Minsk Qrupuna neçə dövlət daxildir: (Çəki: 1)

- 3
 - 16
 - 11
 - 9
 - 5
-

Sual: «Azərbaycanın Strasburq yolunda atdığı ən böyük addımı» kimi dəyərləndirilən ölüm cəzasının ləğvi ölkəmizdə nə zaman həyata keçirilmişdir: (Çəki: 1)

- 1995
 - 1999
 - 1996
 - 2000
 - 1998
-

Sual: Azərbaycan nə zaman NATO Parlament Assambleyasına assosiativ üzv seçildi: (Çəki: 1)

- 2000-ci ildə
 - 1999-cu ildə
 - 1996-ci ildə
 - 2002-ci ildə
 - 2001-ci ildə
-

Sual: Prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri, «Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında» müqavilənin imzalanması: (Çəki: 1)

- 1989-cu ilin mayında
 - 1990-ci ilin martı
 - 1991-ci ilin mayında
 - 1992-ci ilin dekabrı
 - 1993-cü ilin dekabrında
-

Sual: Qərbin neft şirkətləri ilə «Şahdəniz» yatağının istismarına dair müqavilənin imzalanması: (Çəki: 1)

- 1996-ci ilin iyunu
 - 1994-cü ilin mayı
 - 1997-cü ilin mayı
 - 2000-ci ilin martı
 - 2002-ci ilin avqustu
-

Sual: Əfqanistan ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur: (Çəki: 1)

- 1991-ci ildə
- 1992-ci ildə
- 1993-cü ildə

- 1995-cü ildə
 - 1996-ci ildə
-

Sual: II Dünya müharibəsindən sonra ABŞ-ın zərər çıkmış Avropa ölkələrinə yardım planı: (Çəki: 1)

- General planı
 - Marşall planı
 - Trumen doktrinası
 - Eyzenhauer doktrinası
 - Monroe doktrinası
-

Sual: Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında qanunu” qəbul olunub: (Çəki: 1)

- 1999
 - 2002
 - 2004
 - 1995
 - 2005
-

